

İqtisadi müstəqilliyin uğur formulu

Valyuta ehtiyatlarımız 66 milyard dollara yüksəlib, ÜDM istehsalı ən yüksək həddə çatıb

Global iqtisadiyyatın üzlədiyi ağır sınaq illərinin ardından yeni inkişaf strategiyalarını postböhran dövrünün çağırışlarına uyğun müəyyənəndirən Azərbaycan bu il də bir çox uğurlara imza atır.

Prezident İlham Əliyevin iqtisadi islahatları, qəbul etdiyi müxtəlif qərarlar sayəsində ölkə iqtisadiyyatındakı artım tempi rəqəmlərdə öz əksini tapır. Məsələn, ölkəmizin valyuta ehtiyatlarının 66 milyard dollara çatması, ÜDM istehsalının isə ən yüksək həddə - 133,8 milyard manata yüksəlməsi bunu təsdiqləyən reallıqdır. Ümumiyyətlə, son 20 il ərzində ölkəmizdə ÜDM istehsalı 3 dəfədən çox artıb. Xarici borc ÜDM-in, demək olar ki, 9 faizindən aşağı səviyyədə olmaqla valyuta ehtiyatlarının cəmi 10 faizini təşkil edir.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan iqtisadiyyatı müstəqilliyin, demək olar ki, bütün dövrü ərzində dayanıqlıq və artım nümayiş etdirir. Azərbaycanın tam iqtisadi müstəqilliyə nail olması isə uğurlu müstəqil xarici siyasət kursunun davam etdirilməsi şərtləndirən mühüm amildir. Bu baxımdan ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu yeni-yeni uğurlar üçün əlverişli imkanlar açır.

Hazırda Azərbaycan regionun sürətlə inkişaf edən güdrüli dövlətidir. Ötən illər ərzində bölgələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkəmizin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də Qarabağ və Şərqi Zəngəzurun bərpası, quruculuğu, eləcə də digər regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları uğurla icra olunacaq.

Azərbaycanın artan iqtisadi imkanları Prezident İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf və dəstək kursunun ardıcıl olaraq davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli və iqtisadiyyatın stimullaşdırılması istiqamətində müsbət rol oynayır.

Məhz iqtisadi artım sayəsində Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərclərinin artırılmasını da ləhd edib. Məsələn artıq Milli Məclisə müzakirəyə çıxarıla-raq ilk oxunuşda qəbul olunub. Parlamentdə aparılan müzakirələrə əsasən deyə bilərik ki, 2023-cü ilin dövlət və icmal büdcələrinə yenidən baxılmasının əsas hədəfi prioritet vəzifə olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük qayıdış proqramının icrası, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, ordunun hərbi qüdrətinin gücləndirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir. Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır.



Möhtəşəm yüzillik

Azərbaycan-Türkiyə əlaqələri özünün qızıl dövrünə qədəm qoyub

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə və yeni möhtəşəm yüzilliyin başlanğıcında qazandığı qələbə ilə türk əsrinin, Türkiyənin yeni yüksəliş dövrünün qapılarının açıldığını deyən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində qarşıda ölkənin şanını və şöhrətini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacağını bildirdi.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Prezi-

dent İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mədəniyyət paytaxtımızda tarixi Şuşa Bəyannaməsini imzalamaları isə iki qarşıda ölkənin tarixən mövcud olan əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltdi. Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlarımıza, Qarabağ və Şərqi Zəngəzura müxtəlif zamanlarda üç dəfə səfər etməsi, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olması xalqımıza dəstəyini əyani təzahürüdür.



Naxçıvan MR iqtisadiyyatında yeni mərhələ

Dövlət proqramı muxtar respublikanın hərtərəfli inkişafına hesablanır

Prezident İlham Əliyevin sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edilirdi ki: "Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha sə-

mərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütləq olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur".

Proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.



Qərbi Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

İlham Əliyevin mühüm tapşırığından sonra qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyyə qaytarmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanaraq təsdiqləndi və ictimaiyyətə təqdim olundu. Konsepsiyada indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyyə qaytarması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə müəyyən edildi.



Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Aradzöyündə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Təbii ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantularla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.



Tapılan dörd cəsəd yüzlərlə ümidin sonu oldu

Qarabağdan, Şuşadan yenə qan donduran, ürəkləri parçalayan xəbər gəldi. Şuşa həbsxanasının yaxınlığında amansız işğəncə ilə öldürülən insanların kütləvi məzarlığı aşkar edildi. Şuşada kütləvi məzarlıq tapıldı xəbərini eşidən neçə ananın bağrının başı kəsəyə döndü. Sinsəi od tutub yanib. Ayağı məftillə bağlanmış, sümükləri zərbədən qırılmış cəsədləri gören ananın sümükləri sıxdılayıb. Neçə bacının göz yaşları selə döndü. Yar yolu gözləyən xanımın, qızın, gəlinin qaysaqılan yarası qan verib. Bəlkə də, "mənimkidir" deyib.



Vətən sevgisi ilə yenilməz olan Azərbaycan gəncləri





Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 182

QƏRAR

Bakı şəhəri, 5 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" 1999-cu il 25 avqust tarixli 137 nömrəli, "Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə" 2000-ci il 15 iyul tarixli 126 nömrəli, "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsinə təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" 2002-ci il 22 avqust tarixli 137 nömrəli, "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" 2013-cü il 16 avqust tarixli 212 nömrəli və "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işgöyürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında" 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 684-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 532; 2003, № 12 (II kitab), maddə 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı"nın "Nəzərə alınan ödənişlər:" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü abzas "daimi" sözündən sonra "əmsallar və" sözləri əlavə edilsin və həmin abzasda "zərərli əmək şəraitində" sözləri "əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində" sözləri ilə əvəz edilsin;

1.2. altıncı abzas ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 573; 2003, № 12 (II kitab), maddə 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857) ilə təsdiq edilmiş "Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin Siyahısı"nın "Nəzərə alınan ödənişlər:" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. dördüncü abzas "daimi" sözündən sonra "əmsallar və" sözləri əlavə edilsin və həmin abzasda "zərərli əmək şəraitində" sözləri "əmək şəraiti ağır və zərər-

li olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində" sözləri ilə əvəz edilsin;

2.2. altıncı abzas ləğv edilsin.

3. "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsinə təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461, № 10, maddə 1217, № 11, maddə 1418; 2017, № 5, maddə 983; 2021, № 4, maddə 413) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adına "işçilərin" sözündən sonra "və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin" sözləri əlavə edilsin;

3.2. 2-ci hissədə "bəndinə" sözü "hissəsinə" sözü ilə əvəz edilsin;

3.3. 9-cu hissədə "bəndində" sözü "hissəsində" sözü ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmununda 9-1-ci və 9-2-ci hissələr əlavə edilsin:

"9-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) məaşlarına təbiiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilsin.

9-2. Müəyyən edilmiş ki, bu Qərarın 9-1-ci hissəsində nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işgöyürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla təbiiq edilir.;"

3.5. 10-cu hissədə "bəndlərində" sözü "hissələrində" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011; 2014, № 12, maddə 1667; 2016, № 9, maddə 1585; 2019, № 3, maddə 533; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin 2.1-ci bəndinə "işçilərin" sözündən sonra "və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin" sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738; 2015, № 5, maddə 651, № 6, maddə 780; 2019, № 4, maddə 782, № 7, maddə 1330; 2021, № 9, maddə 1060; 2022, № 10, maddə 1216) ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemində daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işgöyürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"da aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.1.2.4-cü yarımbənddə "ünvanı" sözü "və faktiki fəaliyyət göstərdiyi ünvanları" sözləri ilə əvəz edilsin;

5.2. 4.3.5-ci yarımbənddə "iş yerinin adı" sözlərindən sonra "və işçinin faktiki fəaliyyət göstərdiyi ünvan" sözləri əlavə edilsin.

6. Bu Qərarın 3.1-ci, 3.4-cü bəndləri, 4-cü və 5-ci hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 185

QƏRAR

Bakı şəhəri, 5 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Vergilər Nazirliyinin bəzi məsələləri haqqında" 2004-cü il 17 sentyabr tarixli 133 nömrəli, "Vergilər Nazirliyinin ştat sayı haqqında" 2007-ci il 27 dekabr tarixli 211 nömrəli, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında" 2011-ci il 16 mart tarixli 41 nömrəli, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında" 2014-cü il 4 fevral tarixli 33 nömrəli və "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında" 2018-ci il 29 dekabr tarixli 574 nömrəli qərarlarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bozi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" 2009-cu il 24 iyun tarixli 116 nömrəli, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli, "Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2015-ci il 4 may tarixli 516 nömrəli, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçılarn Hıquqlarının Müdafiəsi Dövlət

Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçılarn Hıquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2016-cı il 28 aprel tarixli 888 nömrəli və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 fevral tarixli 2042 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 17 sentyabr tarixli 133 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 748) ləğv edilsin.

2. "Vergilər Nazirliyinin ştat sayı haqqında" Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2007-ci il 27 dekabr tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1346) ləğv edilsin.

3. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 234) ləğv edilsin.

4. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 188) ləğv edilsin.

5. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 574 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2764) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 186

QƏRAR

Bakı şəhəri, 6 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli

rəli Qərarı ilə təsdiq edilmiş "İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahı-

sı"na aşağıdakı məzmununda 3.1.3-cü yarımbənd əlavə edilsin:

"3.1.3. idman sahəsində seleksiya üzrə baş mütəxəssis.;"

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 183

QƏRAR

Bakı şəhəri, 5 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununun icrasını əlavə edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-

vericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532, № 7, maddələr 1318, 1334; 2020, № 10, maddə 1269, № 11, maddə 1389; 2022, № 4, maddə 382, № 9, maddə 1100, № 12, maddə 1552) ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın

5.24.3-cü yarımbəndinə "döfn üçün müavinət" sözlərindən sonra ", Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət" sözləri əlavə edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 184

QƏRAR

Bakı şəhəri, 5 iyun 2023-cü il

"Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqqlarının təkmilləşdirilməsi haqqında" 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqqlarının artırılması və "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqqlarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında" 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 3713 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarndakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən "və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluql



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 188

QƏRAR

Bakı şəhəri, 6 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında" 1994-cü il 5 may tarixli 176 nömrəli və "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə" 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cü maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarla alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 48; 2000, № 8, maddə 648; 2015, № 8, maddə 963; № 12, maddə 1579; 2017, № 4, maddə 628; 2018, № 5, maddə 1147; № 9, maddə 1938; № 11, maddə 2458; № 12 (II kitab), maddə 2736; 2020, № 2, maddə 210; № 4, maddə 480; № 11, maddə 1417; 2021, № 9, maddə 1070; 2022, № 4, maddə 413) ilə təsdiq edilmiş "Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi"nin 30-cu hissəsinin on altıncı abzasında "pensiya kitabçası (pensiya alan uşaqlar üçün)" sözləri "əmək pensiyası və (və ya) sosial müavinət təyin edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinin arayışı (əmək pensiyası və (və ya) sosial müavinət alan uşaqlar üçün)" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148; № 7, maddə 455; № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386; № 6, maddə 534; № 8, maddə 782; № 10, maddə 977; № 11, maddə 1061; № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297; № 8, maddə 731; № 9, maddə 830; № 10, maddə 902; № 11, maddə 994; 2008, № 2, maddə 108; № 4, maddə 316; № 8, maddə 787; 2009, № 2, maddə 148; № 10, maddələr 846, 849; № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263; № 5, maddələr 489, 495; № 7, maddə 777; № 11, maddə 1206; № 12, maddə 1354; 2013, № 4, maddə 444; № 5, maddə 578; 2014, № 1, maddə 76; № 5, maddələr 552, 589; № 6, maddə 746; № 8, maddə 1019; № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611; № 4, maddələr 777, 814; № 6, maddə 1226; № 8, maddə 1449; № 11, maddə 1937; 2017, № 1, maddə 135; № 3,

maddə 493; № 6, maddə 1245; № 7, maddə 1491; № 9, maddə 1721; № 10, maddə 1883; № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347; № 3, maddə 628; № 4, maddə 789; № 5, maddə 1122; № 6, maddələr 1360, 1367; № 9, maddə 1929; № 10, maddə 2166; 2019, № 1, maddə 169; № 3, maddələr 513, 564; № 5, maddələr 938, 967; № 6, maddə 1172; № 7, maddələr 1325, 1338; № 10, maddə 1674; 2020, № 6, maddə 783; № 10, maddələr 1282, 1299; № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302; № 12, maddə 1509; 2022, № 4, maddə 414; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 may tarixli 156 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 103-cü hissəsinin üçüncü abzasında "səhhətə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya" sözləri "orqanizmin funksiyalarının pozulması ilə əlaqədar əmək qabiliyyətinin olmaması" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Slovakiya Milli Assambleyasının sədri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işğızər səfəri çərçivəsində Milli Assambleyanın sədri Boris Kollar ilə görüşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən münasibətlərin hazırkı səviyyəsinə uyğun olaraq, Azərbaycanın Slovakiya Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 may tarixli 156 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 103-cü hissəsinin üçüncü abzasında "səhhətə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya" sözləri "orqanizmin funksiyalarının pozulması ilə əlaqədar əmək qabiliyyətinin olmaması" sözləri ilə əvəz edilsin.

Görüşdə parlamentlərarası əlaqələrin, nümayəndə heyətlərinin qarşılıqlı səfər və görüşlərinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti

tindən söz açılıb. Habelə iki ölkə arasında çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Slovakiya Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işğızər səfəri çərçivəsində Milli Assambleyanın sədri Boris Kollar ilə görüşüb.

investorlarının Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpə və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib. Görüşdə işğaldan azad edilmiş ərazilərin minə və partlayıcı maddələrlə təchiz edilməsi, sülhün bərpası, Ermənistanın sülh prosesinə xələf gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırılıb. Münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reintegrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan intensiv addımlardan bəhs edilib. Slovakiya şirkətlərinin

potensialını olduğunu vurğulanıb. Bərpaolunan mənbələr və enerji səmərəliliyi, eləcə də enerjisaaxlama texnologiyalarının tətbiqi sahəsində Slovakiyanın təcrübəsinin mübadiləsi istiqamətində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb. Boris Kollar Azərbaycan-Slovakiya əlaqələrinin daha da inkişaf etdirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. O, Azərbaycan səfərinin münasibətlərin xatırlayıcı və əməkdaşlıq üçün geniş potensialı olduğunu vurğulanıb. Enerji sahəsində əlaqələrdə toxunan nazir Ceyhun Bayramov bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük

Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlavovski ilə görüşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov və Miroslav Vlavovski arasında təkbətək müzakirələrdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə tərəflər ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb. Cari il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb. Genişləndirilmiş görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı

səviyəsindən məmnunluq ifadə edən tərəflər diplomatik təmsilçiliklərin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Nazir C.Bayramov həmkarına postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi lən-

gitməsi, eləcə də mina təhdidləri barədə məlumat verib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpə və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq minə təmizləyən avadanlıqlarının ödədiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib. Slovakiyalı nazir Azərbaycanla ikitərəfli münasibətlərdə olduqca böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın

inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən sülhərkəlinin dəstəyini diqqətə çatdırıb.

Genişləndirilmiş görüşdən sonra nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gərilərə görə vergilərə münasibətdə ikitərəfli vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sənədi imzalayıblar. Daha sonra keçirilən media nümayəndələrinin suallarını cavablandıran nazirlər keçirilən ikitərəfli görüş zamanı müzakirə olunan mövzular və öldə olunan nəticələr barədə məlumat verərək jurnalistlərin suallarını cavablandırdılar. Hər iki nazir Azərbaycan-Slovakiya əlaqələrinin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli formatlar çərçivəsində daha da inkişaf etdirilməsinə dair qətiyyət ifadə ediblər.

Azərbaycan normallaşma gündəliyinə sadıq qalaraq Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir

Azərbaycan bu yanaşma ilə Ermənistanla münasibətlərin normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərini toxunulmazlığının qarşılıqlı təminatı və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır.

Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərə bağlı fikir ayrılıqlarını daraltdı. Azərbaycan normallaşma gündəliyinə sadıq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdırmaq üçün konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqların aradan qaldırılması üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin suverenliyi və ərazi bütövlüyünün bəyan edildikdən sonra etiyatlı optimizm üçün zəmin yaradır. Bununla bəla, həmişə olduğu kimi, əməllər sözlərdən daha yüksək səsə danışıq. Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin faktiki davranışında da öz əksini tapmalıdır ki, notidədə irəliləyici ödə olunsun.

"Bu kontekstdə Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin ermənisəilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qaraxma kampaniyasının aparılması bəyan edilməsi bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas mənədir", - deyərək nazir vurğulanıb.

ATƏT öz aktuallığını qorumaq və sülhə inkişaf edən mühitə uyğunlaşmaq üçün çəvik və adaptiv olmalıdır. Yalnız birgə həll yolları notidə verə bilər. Köhnə rəvayətlər və forziyələrə sadıq qalmaq faydasızdır və sadəcə, təşkilatı geriyyəti sür-

rükələyəcək. Bu, təşkilatın daha yetkin və güclü olmasının yeganə yoludur. Kollektiv olaraq razılaşdırılmış sənədlərimiz və qərarlarımız çərçivəsində, təşkilatımız daxilində və xaricində reallıqları nəzərə alan yaradıcı həllər tələb olunur.

Onun sözlərinə görə, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası icra strukturlarının program fəaliyyətlərində öz əksini tapmalı olan hər üç ölçü üzrə balansın təmin olunmasını tələb edir. "Buna görə də biz istifadə edilməmiş potensiala malik olan və bu çətin dövrlərdə parçalanmanı aradan qaldıra biləcək ikinci, iqtisadi və ekoloji əməkdaşlıq ölçüsündür, xüsusilə nəqliyyat və ticarətə əsaslanmayan, iqlim dəyişikliyi və ətraf mühitin reabilitasiyası vasitəsilə əlaqələrin təşviqi kimi sahələr üzrə gücləndirilməsinin tərəfdarıyıq. Ancaq bu digər, eyni dərəcədə vacib və bir-biri ilə əlaqəli ölçülər hesabına baş verməməlidir", - deyərək Ceyhun Bayramov vurğulanıb.

O bildirib ki, təşkilatın hərtərəfli təhlükəsizlik konsepsiyası və hazırlanmış əlaqəli münasibətlər dövrünün bütün mərhələlərinə, o cümlədən münasibətdən sonra reabilitasiyaya bərabər diqqət yetirməyi tələb edir.

Lüdivit ODOR: "Slovakiya Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıdır"

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Baş naziri Lüdivit Odor ilə görüşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm

təhdid verdiyini bildirib. Bu sahədə əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan ilə Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpə və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov Slovakiya şirkətlərinin və sərmaçılarının da görüşlərdə iştirakı üçün tələblərini və biləcəyi mümkün töhfədən danışıb. Baş nazir Lüdivit Odor Slovakiyanın

Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə sözlərinin davam etdirilməsinin vacibliyini vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı marağ doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyində görüş

İqtisadiyyat naziri Mikayıl Cəbrayıl Moldovanın ölkəmizdəki səfəri Aleksandr Esaulenko ilə görüşüb.



AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığının dərinləşməsinə önəmli vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırıl-

ması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kond təsərrüfatı,

İKT, bərpaolunan enerji və digər istiqamətlərdə əməkdaşlıq

imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı strateji tərəfdaşlığın həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.

Tərəflər qarşılıqlı marağ doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası və Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə İsviçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in baş direktoru Jilbert Hunqbon sessiyanın açılışında etdiyi mürəzəmətlərdə aktuallığını qeyd edib.

Nazir müxtəlif siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektordə həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb. DOST konsepsiyasının uğurlarından, "Əmək və məşğulluq" altisisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib.

Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərdən bəhs olunub. Yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra üzv

ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-ləsix əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. İclasda BƏT-in baş direktoru J.Hunqbo da iştirak edib.

İclasda sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizədə fəal iştirakını vurğulanıb. Ölkəmizin bu sahədə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyçəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb.

Ölkəmizdə son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi artımlar, bəla islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı, əmək bazarında sabitliyin mövcud

olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən BƏT-in "Kənd təsərrüfatında təhlükəsizlik və sağlamlıq haqqında" 184 nömrəli və "Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivələrində haqqında" 187 nömrəli konvensiyalarının da ratifikasiyası imkanlarının qiymətləndirilməsi işləri aparıldığı vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpə və yenidənqurma işlərindən bəhs olunub. Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin Ermənistanın işğal altında olarkən tamamilə dağıldığı qeyd olunub.

Bildirilib ki, Ermənistanın işğal nəticəsində Azərbaycan ərazisi minalarla on çox çirkləndirilmiş ölkələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra minə terroru notidəsində 302 nofər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə minalardan təmizləmə işləri arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və hərəkatın əmək nazirlərinin bəyannaməsi qəbul olunub.

Vitse-spiker Adil Əliyev Milli Məclisdə növbəti dəfə vətəndaş qəbulu keçirib

İyunun 7-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə Milli Məclisdə vətəndaş qəbulu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbindən verilən məlumata görə, vitse-spiker qəbulda iştirak edən şəhid ailələri üzvlərinin, qazilərin, habelə digər vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi yerin-



dəcə öz həllini tapıb. Vətəndaşlar tərəfindən daxil olan sosial, humanitar, məişət və digər məsələlərlə əlaqədar müraciətlərin həll edilməsi

məqsədilə aidiyyəti dövlət qurumlarına sorğular hazırlanıb. Eyni zamanda müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri ilə bağlı

maarifləndirici məsləhətlər verilib.

Prezident İlham Əliyev tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq Milli Məclis Sədrinin müavini Adil Əliyevin iyununa daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülür və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmış vətəndaşlarımızın məzarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsinin önünə əkilir qoyulur.

"Azərbaycan"

Azərbaycan-Macaristan hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovicskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümmümilli Lider Heydər Əliyevin, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsinin önünə əkilir qoyulur.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılaşma mərasimi keçirilib. Macarıstanın müdafiə naziri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. K.Szalay-Bobrovicski "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.

Nazir macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərbəhdində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni



erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və belə digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərbəhd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Eyni zamanda qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.

K.Szalay-Bobrovicski azərbaycanlı həmkarını bu yaxınlarda qeyd edilən 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, dövlətlərimiz arasında əlaqə-

lərin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macaristan iktidarı münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurlu inkişaf etdiyini qeyd edib.

Macarıstanın müdafiə naziri ölkəsinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün ödə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Regiondakı hərbi-siyasi vəziyyət, habelə ölkədəki inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Büdcədə yaranan yeni imkanlar qarşıdakı çağırışları təmin etməyə imkan verəcək

İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənənar sessiyada növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbindən verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə 5 məsələnin daxil edildiyini bildirib. Qeyd olunub ki, onlardan ilk 3 məsələ 2023-cü ilin dövlət büdcəsinin düstürləndirilməsi ilə, 4-cü məsələ 2022-ci ilin dövlət büdcəsinin icrası ilə, sonuncu məsələ isə Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır.

Gündəliyin təsdiqindən sonra iclasda birinci 3 məsələnin - "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), "İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrinə təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü il dövlət büdcəsi haqqında qanun layihələrində dəyişikliklərdən danışdı. Dünya iqtisadi proqnozlarında iqtisadi artım tendensiyasının zəifləməsi tendensiyasından söz açan komitə sədri dövlətlərin sort monetar və fiskal siyasət yürütmək, uçot dərəcələrini qaldırmaq məcburiyyətində qalmalarını qeyd edib. Sort monetar və fiskal siyasətin ÜDM-ə, iqtisadi artım tendensiyasına təsirlərindən danışan komitə sədri 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırıqlı. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki ar-



tlımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son düstürləndirmələr və aparılan korrektorlar barədə danışaraq bildirdi ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirdi ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışıqlarını təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırıqlı. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki ar-

tlımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son düstürləndirmələr və aparılan korrektorlar barədə danışaraq bildirdi ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirdi ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışıqlarını təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırıqlı. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki ar-

tlımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son düstürləndirmələr və aparılan korrektorlar barədə danışaraq bildirdi ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirdi ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışıqlarını təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırıqlı. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki ar-

tlımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son düstürləndirmələr və aparılan korrektorlar barədə danışaraq bildirdi ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirdi ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışıqlarını təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırıqlı. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

İqtisadi müstəqilliyin uğur formulu

Valyuta ehtiyatlarımız 66 milyard dollara yüksəlib, ÜDM istehsalı ən yüksək həddə çatıb

Əvvəli 1-ci səhifə.

Xatırladıq ki, cari ilin dövlət büdcəsində Böyük qayıdış programında nəzərdə tutulan layihələrin icrası üçün 3 milyard manat vəsait təsdiq olunmuşdu. Artıq həmin vəsaitin 60 faizə yaxın hissəsi cari ilin ötən 5 ayı ərzində istifadə edilib.

Bu dəfə isə büdcəyə əlavə edilən maliyyə resurslarında 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olmuş Qarabağ və Şərqi Zəngəzorda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə Böyük qayıdış proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata yüksəldilib. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Bunun üçün isə əlavə 1 milyard manat vəsaitin ayrılacağı nəzərdə tutulur. Bununla xüsusi müdafiə təyinatlı xərclərə yönəldilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatacaq.

Eyni zamanda bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur. Belə ki, Azərbaycanın həmsəhisi olduğu Beynəlxalq İnvestisiya və İnkişaf Fondlarının Nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi, ölkəni yeni "Azərbaycan-2" peykini

orbitə çıxarılması ilə əlaqədar "Azərkosmos" Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının artırılması üçün ümumilikdə 297,5 milyon manat vəsait ayrılacaq. Habelə beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139,6 milyon manat, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi üçün 100 milyon manat, Azərbaycanın xaricdəki diplomatik və digər nümayəndəliklərinin əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı, həmçinin bəzi xarici ölkələrdə yeni səfirlik və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması ilə əlaqədar 26 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılıb.

Bundan başqa, ölkədə dəmir yolu sahəsində, elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon, sahibkarlıq fəaliyyəti ilə bağlı verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat ayrılacaq.

Göründüyü kimi, Prezidentin verdiyi qərarlar, həyata keçirdiyi iqtisadi islahatlar bu gün uğurlu nəticələrə və Azərbaycanın hertərəfli inkişafına mühüm töhfələr verməsinə real zəmin yaradır. Dövlətin iqtisadi qüdrəti artıqca imkanlar da genişləyir. Əlbəttə ki, yeni nailiyyətlərə çatmaq üçün

ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Lakin iqtisadi müstəqilliyini təmin etməsi Azərbaycan üçün istənilən sahədə islahatlar aparmaq çətin deyil. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi cəhətdən asılı deyil. Bunu Qarabağ və Şərqi Zəngəzurun heç kimdən yardım almadan öz iqtisadi imkanlarını hesabına yenidən qurulması bir daha sübut edib.

Əgər tarixə qısa ekskurs edib iqtisadi göstəricilərə nəzər yetirərsək, yaranmış böyük fərqi görə bilərik: "2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 milyard dollar idisə, bu gün həmin rəqəm 33 milyard dollar artıqdır. 2004-cü ildə Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlanarkən 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu rəqəmi 66 milyard dollara yüksəldib.

Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Azərbaycanın iqtisadi müstəqilliyinin uğur formulu onu deməyə əsas verir ki, qarşıdakı illərdə də ölkənin hertərəfli tərəqqisi təmin olunacaq.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Bakıda 30-dan çox ölkənin iştirakı ilə Beynəlxalq Geologiya-Mədəncilik Forumu keçiriləcək

Oktyabrın 26-27-də Bakıda ilk dəfə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Keşfiyyat Agentliyi tərəfindən Beynəlxalq Geologiya-Mədəncilik Forumu - "Geomining" Forumu keçiriləcək.

"Heydər Əliyev İli"nə həsr olunmuş forumun keçirilməsində əsas məqsəd Azərbaycanın mədəncilik və geologiya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli investisiyanın cəlb edilməsidir.

Dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin və geoloqların çıxış edəcəyi həmin mötəbər tə-

dələşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da forumun gündəliyində yer alıb.

Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu iyunun 7-də keçirilən mətbuat konfransında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Nigar Orucova deyib.

N.Orucova bildirib ki, forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin çıxışı gözlənilir. Həmçinin ikigünlük proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fərsətləri yaranacaq.

Qeyd olunub ki, forumun proqramı, çıxış edəcək spikerləri və digər məlumatları tədbirin rəsmi internet sahifəsində

dənləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da forumun gündəliyində yer alıb.

Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu iyunun 7-də keçirilən mətbuat konfransında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Nigar Orucova deyib.

N.Orucova bildirib ki, forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin çıxışı gözlənilir. Həmçinin ikigünlük proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fərsətləri yaranacaq.

Qeyd olunub ki, forumun proqramı, çıxış edəcək spikerləri və digər məlumatları tədbirin rəsmi internet sahifəsində

Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə

atəşə tutulub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağ-

dam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.



Azərbaycanın QURTULUŞ salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə

30



Təlatümlərdən tarixin ən güclü Azərbaycanına doğru gedən yol

Xalqın və dövlətin taleyində bözən elə hadisələr yaşanır ki, onlar hər zaman xatırlanmalı, ötüb keçən zaman işığında təkrar-təkrar qiyməti verilməli, yeni nəsillərə düzgün çatdırılmalıdır. Çünki bu hadisələr tarixin ibrət dərsləridir. Belə çətin sınaqlarla bir daha qarşılaşmaq üçün həmin ibrət dərslərindən düzgün nəticə çıxarmaq çox vacibdir.

Azərbaycanın taleyində həlledici anlar

Düz 30 il əvvəl, 1993-cü ilin iyununda baş verənlərdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, gələcək taleyinin həlledici anları idi. Düşmənlə ölüm-dirim savaşının ən gərgin çağlarında, Şuşanın, Ləncin itirildiyi vaxtlarda hərbiçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya gətirən və hakimiyyəti hərbi qiyam yolu ilə ələ keçirən AXC - Müsavat hakimiyyətinin ölkəyə rəhbərliyindən cəmi birca il ötmüşdü. Amma ictimai-siyasi proseslərin respublikanı böhran vəziyyətinə çatdırması, parçalanma təhlükəsinə, müvafiq müharibəsinə, müstəqilliyin itirilməsinə gətirib çıxarması üçün elə bu birca il də kifayət etmişdi.

Bunun ən böyük səbəblərindən biri əsasən naş, sənətsiz adamlardan ibarət siyasi hakimiyyətin xüsusilə kadr siyasətində yol verdiyi ciddi səhvlər, uzun illər dövlət vəzifələrində zəngin təcrübə toplanmış şəxslərin kütləvi şəkildə işindən kənarlaşdırılması, onların yerinə ciddi bir təhsili, idarəçilik təcrübəsi və mənaəvi keyfiyyətləri olmayan, dövlətçilik düşüncəsindən uzaq təsədüfi insanların təyin olunması idi. Ölkədə şəxsi münasibətlər, firqə hissirləri hüququn aliliyi prinsipini arxa plana keçirmişdi.

Vaxtilə Azərbaycana qarşı işğal cəhdlərinin qarşısını almaq üçün xalqın birliyinin təcəssümü kimi meydana gələn, sonrakı mərhələlərdə isə ölkənin istiqalətli üçün fəaliyyət göstərən və buna görə cəmiyyətin böyük hissəsinin, o cümlədən vətənpərvər ziyalıların dəstəyini qazanan Azərbaycan Xalq Cəbhəsi artıq öz prinsiplərindən xeyli uzaq düşmüşdü. AXC vəzifə uğrunda didişmələrin əsas mərkəzinə çevrilmişdi. Bu təşkilat üzv olmaq kifayət edirdi ki, müəyyən bir kürsü tutasın. Ölkənin siyasi hadisələr burulğanından təsədüfi olaraq iqtidara gəlmiş ovaxtı rəhbərlik unudurdu ki, hakimiyyətin mənbəyi xalqdır və dövlət institutlarının formalaşdırılmasında, idarə olunmasında xalqın deyil, yalnız fərdlərin maraqlarının nəzərə alınması, məsələlərin hüquq normalarından daha çox şəxsi münasibətlər zəminində formalaşdırılması dövlət üçün böyük fəlakətlərə gətirə bilər.

Ölkə böhran məngənəsində idi

AXC-Müsavat cütlüyünün hakimiyyətdə qaldığı bir il milli dövlətçilik tariximizin, demək olar ki, utanc səhifəsi oldu. Ölkə parlamentinin iclaslarında, tribunada, zalda, ali toplantılarda tez-tez sözləri çəpəşib əlbəyaxa çıxan, televiziyanın canlı effirində müdaxilə edən, proqramın qonaqlarını da, milyonlarla tamaşaçısını da təhqirləmə məruz qoyan, jurnalistləri yazdıqları sözlərə görə döyüb alçaldan və başqa belə əməlləri indi də yaddaşımızda olan hakimiyyət təmsilçiləri demokratiya adı altında qaydalara zidd, çir-



kin ənənələr formalaşdırır, ölkəni fəlakətə sürükləyirdilər. Yaranmış vəziyyəti firsət bilib birdən-birə baş qaldıran kriminal ünsürlər ölkənin hər yerində at oynadırdılar. Hər siyasi təşkilatın özünün ayrıca qanunsuz silahlı dəstələri vardı. Qətlər, o cümlədən sifarişli qətlər az qala gündəlik həyat hadisələrinə çevrilmişdi. Heç kəmin həyatı təminat altında deyildi. Tez-tez küçələrdə, qələbəlik yerlərdə atşmalar baş verir, əhali təhdid altında qalırdı.

Həm də nəzərə alaq ki, bütün bunlar qonşu ölkənin hərbi işğalına məruz qalan, elan olunmamış müharibədə ərazilərini itirən ölkədə baş verirdi. Azərbaycanın igid övladları cəbhədə Vətən torpağının hər qarışı uğrunda həyatlarını qurban verirdilər. Mərkəzdə isə hakimiyyət uğrunda didişmələr sönürdü. Bu didişmələr, hakimiyyət uğrunda dava-dalaşlar, həm də düşüncülənmiş qərarlar cəbhədə yüzlərlə Azərbaycan igidinin qanı bahasına başa gəlirdi.

Ordu quruculuğu işi, demək olar ki, kimsə yadına düşmürdü. Nizami ordu yaranmırdı. Həllədiçi hərbi əməliyyat planları peşəkar hərbiçilər tərəfindən deyil, diletantlar tərəfindən işlənilib hazırlanırdı və çox zaman da ağır itkilərlə tamamlanırdı. Ordunun əsas hissəsi köntüllələrdən ibarət olduğundan və vahid mərkəzdən idarə edilmədiyindən bir çox hallarda döyüşçülər nizami ordunun tələblərinə, nizammamə qaydalarına əməl etmirdilər. Cəbhə bölgəsindəki hərbi birləşmələr arasında koordinasiya, vahid komanda ruhu yox idi. Onlar bir-birinə lazımı dəstəyi vermir, güvənmir, bəzənsə bu qrupların rəhbərlərinin şəxsi prinsiplərinə görə həlledici anlarda qarşıqlı təxribatlarla belə gedirdilər.

Orduda təxribatlar kimi fərarilik halları da çox geniş miqyas almışdı. Müvafiq inzibati orqanlara buna qarşı heç bir tədbir görmürdü. Ölkə üçün hərbi cəhətdən həlledici bir dövrə müdafiə nazirləri bir-birini özündə edirdi. Digər güc nazirliklərindəki vəziyyət də bir o qədər fərqli deyildi.

Naş idarəçilik xarici siyasətdə də ciddi fəsadlar törətmədi. Yenə müstəqillik qazanmış gənc dövlətin qısa müddətdə bütün qonşularla münasibətləri korlanmışdı. İşğala məruz qalmış Azərbaycan xarici siyasətdəki yanlışları üzündən ABŞ-nin 907-ci düzəliş kimi ağır bir sanksiyası ilə üzləşmişdi. Ölkə erməni lobbisinin qurduğu ağır informasiya blokadasının əhatəsində idi. Səsimizi-sözü-müzi eşidən, eşidib də dəstək verən yox idi.

dü. AXC-Müsavat hakimiyyəti yaranmış vəziyyətin həlli yolunu tapmaqda çətinlik çəkirdi, ən təhlükəli fikirlər ortaya atır, müxtəlif forziyələr irəli sürürdülər. Fakt bu idi ki, hakimiyyətin yarımtəmiz və xəyanətkar siyasət ölkəni dünyanın siyasi xəritəsindən silmək təhlükəsinin bir addımına gətirmişdi.

Xilaskar

Belə bir vaxtda xalqın böyük əksəriyyətinin, sağlam düşüncəli, Azərbaycanın gələcəyinə görə məsuliyyət hissi duyan milyonlarla insanın nəzəri Naxçıvanda idi. Hamı Azərbaycan dövlətini və xalqını bu vəziyyətdən çıxara biləcək qüdrətli xilaskar kimi məhz Heydər Əliyevə gördüdü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, əzmine güvənirdi.

Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Muxtar Respublikanın Nazirlər Kabinetinin Rəyasət Heyəti ilə birgə 7 iyun 1993-cü il tarixli iclasındakı çıxışı Gəncə hadisələrinə düzgün tarixi qiymət oldu. Ulu Öndərin xalqı təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyəti qayıtdı, vəziyyəti yerində döyrənmək üçün Gəncəyə səfəri proseslərin daha gərgin məcrada inkişafının qarşısını aldı. Heydər Əliyev şəxsi nüfuzu, yaranmış gərginliyin aradan qaldırılması istiqamətində fədakarlıqla gördüyü işlər vəziyyəti müsbətə doğru dəyişdi. Azərbaycan dövləti və xalqı üçün daha böyük faciələrdən xilas olmaq üçün həmin günlərin ağır reallıqları şəraitində müəyyən kompromislər tapmaq mümkün oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən və vətəndaş müharibəsi təhlükəsinin qansız-qadaz, siyasi danışıqlar yolu ilə aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində ciddi islahatlar apardı. Böyük rəhbərin səyləri nəticəsində Azərbaycanda silahlı müxalifətçilik ənənələrinə son qoyuldu, iqtisadi həyatda böyük dəyişikliklər baş verdi, xarici ölkələrlə münasibətlər qarşılıqlı maraqlara xidmət edən pragmatik prinsiplər əsasında tənzimlənməyə başladı.

O çətin günlərdə buna nail olmağı yalnız Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, böyük şəxsiyyət bacarıcı, Ulu Öndər həmin tarixi dövrdə Azərbaycanı zamanın sort sınaqlarından çıxararaq aydın inkişaf yoluna yönəltdi. Dövlətimizin müstəqilliyinin əbədiyyəti, dönməzliyini təmin etdi. Müstəqilliyin tarixi və siyasi əsaslarının möhkəmləndirilməsi, onun istinad etdiyi dəyərlər sisteminin təkmilləşdirilməsi, dövlətin toroqqısı üçün etibarlı iqtisadi bazanın formalaşdırılması Heydər Əliyevin Azərbaycan tarixindəki fəvqəladə və təkrarsız rolunu səciyyələndirən əsas cəhətlər kimi xarakterizə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu ilə dövlətimizi tarixin ən güdrətli dönməsinə yetirdi. Tarixin ən güclü iyun günlərində xalqın verdiyi qərarın, etdiyi seçimin nə qədər düzgünlüyünün, müdrikliyinin, Heydər Əliyevə inamının doğrulmasının möhtəşəm tarixi təcəssümüdür.

*İradə ƏLİYEVƏ,
"Azərbaycan"*

Qərbi Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

Azərbaycan 2020-ci ildə 44 gün ərzində Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistanın işğalından azad etdi. Vətən müharibəsində qazanılan möhtəşəm qələbədə sonra həmin torpaqlara qayıdış başlayıb. Qərbi azərbaycanlıların işə yurd həsrəti hələ bitməyib. Vaxtilə yurdlarından deportasiya edilən yüz minlərlə soydaşımız tarixi torpaqlarına qovuşacaqları günlərin intizarındadırlar. Bunun üçün məqsədyönlü siyasət və təşkilatlanma işi həyata keçirilir.

Tarixi faktlara əsaslanan, ədalətlin və sülhün bərqərar olunmasına xidmət edən konsepsiya

Ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə deməmişdir: "Öminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən öminəm ki, bu gün gələcək və öminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdub orada yaşayacaqlar". İlham Əliyev vurğulamışdır ki, Qarabağ münasibəti həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur.

Dövlət başçısı İlham Əliyevin bu mühüm tapşırığından sonra qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanaraq təsdiqləndi və ictimaiyyətə təqdim olundu. Konsepsiyada indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə müəyyən edildi. Bu konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Tarixi faktlara əsaslanaraq deməliyə ki, Qərbi Azərbaycanda soydaşlarımızın qarşı etnik təmizləmə planı şəkildə aparılıb. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə bu proses xüsusilə amansızlıqla həyata keçirilib. Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgə indiki Ermənistan ərazisinə verilib. Minlərlə azərbaycanlı dədə-baba torpağından deportasiya edilib. Azərbaycanlıların vaxtilə əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması prosesini 1991-ci ildə başa çatdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində hazırda həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar. Bununla da kifayətlənməyiblər. Erməni vandalları artıq illərdir ki, Qərbi Azərbaycandan əsl sakinlərin - azərbaycanlıların izlərini silirlər. Bu məqsədlə dünya və yerli əhəmiyyətli tarixi abidələri məhv edirlər. Son illər təkcə qədim İrəvan şəhərində İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Şərtip xan məscidi, Hacı Novruz bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazar) karvansarası, Hacı bəyini hamamı, Hacı Əli hamamı, Axund Seyxülislam hamamı və bir çox digər dini-tarixi abidələr məhv edilib. İrəvanda mövcud olan iki məscid - Hacı İmamverdi məscidi və Göy məscidi isə fars məscidi adlandırılıb.

Azərbaycan mədəni irsinin qorunmasına beynəlxalq səviyyədə münasibət

Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər davam edir. Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması bu il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqət çəkib, bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistan faktaraşdırıcı missiyanın göndərilməsinə xahiş edib.

Beynəlxalq aləmin diqqətini qeyd olunan mövzuya çəkmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək məqsədilə icma tərəfindən ardıcıl olaraq müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlarla gərəklil işlər həyata keçirilir. Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin bildirdiyinə görə, UNESCO bu məsələ ilə bağlı icmanın müraciətinə rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə icmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu qeyd olunub. Bu sahədə müvafiq mexanizmlərdən istifadə edib məsələ ilə yaxından məşğul olduğu vurğulanıb.

İcmaya UNESCO-nun göndərdiyi məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə icmanın mötəbər tərəf kimi tanınması, həmçinin UNESCO ilə icma arasında predmetli dialoq yolunda mühüm addım olub. İcma indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin məhv edilməsinin və dağıdılanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirir.

Xəbər verdiyi kimi, Qərbi Azərbaycan İcmasının müraciətinə cavab olaraq, UNESCO-nun indiki Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın mandatına daxil olduğunu təsdiq etməsi ilə bu sahədə icma və UNESCO arasında dialoq başlayıb. İcmadan verilən məlumatlara görə, bu müstəvidə icma dialoq tərəfdaşı kimi UNESCO qarşısında bir neçə konkret məsələ qaldırıb. Belə ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistan faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinin icma bir daha qaldırılıb. Ermənistan hökumətindən tamamilə qovulması prosesini 1991-ci ildə başa çatdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində hazırda həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar. Bununla da kifayətlənməyiblər. Erməni vandalları artıq illərdir ki, Qərbi Azərbaycandan əsl sakinlərin - azərbaycanlıların izlərini silirlər. Bu məqsədlə dünya və yerli əhəmiyyətli tarixi abidələri məhv edirlər. Son illər təkcə qədim İrəvan şəhərində İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Şərtip xan məscidi, Hacı Novruz bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazar) karvansarası, Hacı bəyini hamamı, Hacı Əli hamamı, Axund Seyxülislam hamamı və bir çox digər dini-tarixi abidələr məhv edilib. İrəvanda mövcud olan iki məscid - Hacı İmamverdi məscidi və Göy məscidi isə fars məscidi adlandırılıb.

İcmadan bildirilib: "Bundan əlavə, davamlı inkişaf və sülhün mənbəyi kimi mədəni irsin qorunması yanaşmasının bölünməz təşkilatın bu sahədə icmalara böyük rol tanıyan müvafiq beynəlxalq konvensiyalarda da nəzərdə tutulduğu kimi, qabiliyyət quruculuğu sahəsində UNESCO-nun praktik yardımlarını xahiş etmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət edən icma olaraq, biz potensialın artırılması sahəsində UNESCO-nun proqramlarından faydalanmaqla mədəni irsinin qorunmasına daha artıq töhfə verəcəyimizə inanırıq".

Qərbi Azərbaycan İcmasının məlumatında bildirilib ki, nəhayət, biz UNESCO rəhbərliyindən mədəni irsiniz ilə bağlı üzv dövlətləri məlumatlandırmağın və bu məsələni UNESCO-nun müvafiq hesabatlarına daxil etməyi xahiş etmişik: "Biz hesab edirik ki, UNESCO strukturlarının Ermənistan-dakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı beynəlxalq məlumatlılığı artırması üzv dövlətləri sözügedən irsin qorunması istiqamətində və ən əsası Ermənistanı destruktiv addımlardan çəkindirmək üçün effektiv addımlar atmağa təşviq edir".

*Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"*



Möhtəşəm yüzillik

Azərbaycan-Türkiyə əlaqələri özünün qızıl dövrünə qədəm qoyub

Mayın 28-də - 105 il əvvəl qazandığımız müstəqillik gününü tənənəli şəkildə qeyd etdiyimiz tarixdə türk dünyası adına daha bir sevincli və qürurlu xəbər aldıq. Qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda da böyük siyasi lider Rəcəb Tayyib Ərdوغان qalib gəlmişdi və bu qalibiyyət həm türk dünyası birliyinin daha da güclənməsinə və möhkəmlənməsinə, həm də tarixən var olan Azərbaycan-Türkiyə sarsılmaz birliyinin daha da dərinləşməsinə qərar verdi. Möhtəşəm yüzillik daha da dərinləşməsinə qərar verdi. Möhtəşəm yüzillik daha da dərinləşməsinə qərar verdi. Möhtəşəm yüzillik daha da dərinləşməsinə qərar verdi.

Yeni yüksəliş dövrü

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə və yeni möhtəşəm yüzilliyin başlanğıcında qazandığı qələbə ilə türk əsrinin, Türkiyənin yeni yüksəliş dövrünün qapılarının açıldığını deyən Rəcəb Tayyib Ərdوغان növbəti beş il ərzində qardaş ölkənin şanını və şöhrətini qorumaq, etibarını artırmaq və adı dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacağını bildirdi.

Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdوغان ilk təbrik edən lider möhtəşəm Azərbaycan Prezidenti İlham Əliyev oldu. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdوغانın həyata keçirdiyi siyasətə göstərdiyi əmin kimi dəyərləndirdi və əmin olduğunu bildirdi ki, növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam edəcək.

Ardınca qardaş Rəcəb Tayyib Ərdوغانa təbrik məktubu ünvanlayan İlham Əliyev deyirdi: "Sizin tarixi missiyanızın əsas qayesini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizdə olduqca qürurlandırır". Tarixən qınlımlar tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə

dən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri olmadığını bildiren Prezident İlham Əliyev həm də qeyd etdi ki, sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalarla əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyəyləndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütunu təşkil edir.

Örnek dostluq, sarsılmaz qardaşlıq

İkinci Qarabağ müharibəsində sona qədər Azərbaycanın, yeni haqlı və ədalətli tərəfin yanında mövqə tutaraq ona siyasi və mənəvi dəstək olan Türkiyə əyani şəkildə nümayiş etdirdi ki, regionda sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Məsələn, Qarabağda deyilənlər, məhz Vətən müharibəsindəki zəfərdən sonra regionda kommunikasiyaların açılması ilə bağlı məsələlər də sülh müqaviləsinin gündəliyinə daxil edilmiş və bu, ümumilikdə region ölkələrinin hamısının marağına xidmət edir.

Müharibənin başladığı ilk günlərdən Rəcəb Tayyib Ərdوغان

ğan verdiyi açıqlamalarda bütün dünyaya bəyan etdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi arxa-dayağı var. Təsədüfi deyil ki, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən tənənəli Zəfər paradında qardaş ölkənin Prezidenti də iştirak etdi və iki qardaş ölkə qələbə qürurunu birlikdə yaşadı.

Postmüharibə dövründə də Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdوغانın mədəniyyət paytaxtımızda tarixi Şuşa Bəyannaməsini imzalamaqları isə iki qardaş ölkənin tarixən mövcud olan əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəldi. Rəcəb Tayyib Ərdوغانın azad edilmiş torpaqlarımıza, Qarabağ və Şərqi Zəngəzurə müxtəlif zamanlarda üç dəfə səfər etməsi, Şuşada, Füzulidə, Zəngilində və Cəbrayılda olması, xalqımıza dəstəyin əyani təzahürüdür.

Xoş gündə də, dar gündə də bir yerdə

Bu il fevralın 6-da baş verən iki ardıcıl dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk beynəlxalq yardım Azərbaycan göstərdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk

Dövlətləri Təşkilatının dövlət başçılarının fəvqəladə Zirvə görüşü baş tutdu. Türkiyənin dünya texnika nəhəngi olduğunu sübut edən və bu il növbəti dəfə aprel ayında keçirilən "TEKNOFEST" çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi 1000 ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması da Azərbaycan və Türkiyə həmrəyliyinin növbəti nümunəsi oldu.

İyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdوغانın səlahiyyət icrasını başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. İnaqurasiya mərasimində diqqətçəkən vacib nüanslardan biri isə Rəcəb Tayyib Ərdوغانın Prezident İlham Əliyevə xüsusi diqqət və ehtiram göstərməsi oldu. İstər mərasim zalına daxil olan Rəcəb Tayyib Ərdوغانla öz cərgədə oyləşən Prezident İlham Əliyevin zaldə alqışlarla qarşılanan səmimi görüşü, istərsə də Rəcəb Tayyib Ərdوغانın çıxışı zamanı "Döyürəm qardaşım, Azərbaycan Prezidenti xoş gəldin, təşəkkür edirəm", - deməsi özü iki qardaşın bir-birinə olan hörmət və ehtiramı, həm də iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin həmrəyliyinin tənənəli nümayişidir.

Bəli, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünya üçün örnəkdir və bu sarsılmaz birlik gücünü "Bir millət, iki dövlət" və "Bir yumruq" fəlsəfəsindən alır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Naxçıvan MR iqtisadiyyatında yeni mərhələ

Dövlət proqramı muxtar respublikanın hərtərəfli inkişafına hesablanır

Xəbər verdiyi kimi, Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın qəbul olunmasında əsas məqsəd Naxçıvan iqtisadiyyatının, infrastrukturunun və sosial xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir. Sərəncamın icrasını sürətləndirən inkişafı təmin etməyə imkan verəcək. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Deputatların sözlərinə görə, bu sərəncam yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühümdür.

Atılacaq addımlar kompleks inkişafa təkən verəcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası təmin olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Komitə sədrinin sözlərinə görə, atılan addımlar, reallaşdırılan tədbirlər əhalinin rifahının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artmasına və bütövlükdə ölkənin iqtisadi yüksəlişinə mühüm töhfələr verib. Ən əsası, ölkədə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb.

Siyavuş Novruzov dedi ki, torpaqlarımızın işğaldan azad olunması davamlı inkişaf naminə sistemli fəaliyyət üçün yeni imkanlar yaradıb: "Burada yeni infrastrukturların yaradılmasına və sarmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Bu baxımdan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamədə də nəzərdə tutulduğu kimi, kommunikasiyaların bərpasını və sonrakı blokada vəziyyəti aradan qaldırılacaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək olduqca mühüm önəm daşıyır. Prezident İlham Əliyevin sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edildiyi kimi: "Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütləq olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur".

Komitə sədri vurğuladı ki, Naxçıvan iqtisadi inkişafına daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edən dövlət proqramının məqsədləri və prioritet istiqamətləri müəyyən edilmişdir: "Bu məqsəd və prioritetlər çərçivəsində həyata keçiriləcək tədbirlər muxtar respublikada iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracətlərin dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətində ciddi irəliləyişlər əldə etməyə imkan yaradacaq. Eyni zamanda infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar atılacaq addımlar kompleks inkişafa təkən verəcək".

Siyavuş Novruzov qeyd etdi ki, burada ən mühüm məqamlardan biri nəqliyyat, o cümlədən dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlıdır: "Bu, regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kontekstində xüsusi önəm



daşıyır. Yeni kommunikasiya sayəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzərindən Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması iqtisadi və siyasi əhəmiyyətə malikdir. Eyni zamanda yeni infrastrukturun yaranması ölkəmizin tranzit potensialının artması, iqtisadi inkişafının sürətlənməsi baxımından önəmlidir. Azərbaycan Prezidenti bir müddət əvvəl qeyd etmişdi ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilani bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirəcək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Dövlət başçısının siyasi iradəsi Azərbaycanın qarşıda duran bütün strateji hədəflərinin reallaşmasını mümkün edir".

Komitə sədrinin dediyinə görə, davamlı islahatlar vasitəsilə dayanıqlı regional inkişafın təmin olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrasını yeni reallıqlar və çağırışlardan irəli gələn məqsədləri gerçəkləşdirməyə imkan verəcək".

Proqram Naxçıvan iqtisadiyyatını Azərbaycan iqtisadiyyatına reinteqrasiyanı sürətləndirəcək

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd etdi ki, Naxçıvanın sistemli sosial-iqtisadi inkişafını hədəfləyən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" bir sıra özəllikləri ilə fərqlənir: "Əvvəla, proqramda mövcud vəziyyətin təhlili hərtərəfli, sistemli və obyektiv olaraq təqdim edilir. Bu, Naxçıvanda planlaşdırılan fəaliyyətlərin reallığı baxımdan çox vacibdir. İkincisi, yalnız global trendlər deyil, eyni zamanda, mövcud çağırışlar da proqramda ayrıca qiymətləndirilib".

Deputat bildirdi ki, çox vacib məqamlardan biri də proqramda GZİT (güclü və zəif tərəflər, imkanlar və təhlükələr) təhlilindən istifadə edilməsidir: "Bu, region ilə bağlı ətraflı və dolğun məlumatın əldə edilməsinə imkan yaradır. Məsələn, zəif tərəflərdə dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, əlverişli biznes mühitini formalaşdırmanın zəruri təşviqlərin azlığı - maliyyəyə çıxış imkanlarının məhdudluğu, regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələrdə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar - ölkənin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması kimi istiqamətlər qeyd olunur. Bu qiymətləndirmə proqram çərçivəsində daha real planlaşdırma aparmaq üçün vacibdir".

Vüqar Bayramovun sözlərinə görə, Naxçıvanın təbii ehtiyatları və xammal bazası, bərpalanan enerji

potensialı (günəş və külək enerjisi), sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi, beynəlxalq hava limanı və xarici ticarət üçün əlverişli iqtisadi-geografik mövqə kimi üstünlükləri də var. Bütün bunlar Naxçıvanın potensialının daha yaxından istifadə edilməsinə imkan yaradır.

"Bütövlükdə proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdir. Çox vacib istiqamətlərdən biri də möhtəşəm iqtisadiyyatın tam inteqrasiyasıdır ki, bu da bölgə və bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Proqramda 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsi nəzərdə tutulub. Dövlət proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında isə daha ətraflı fəaliyyətlərin reallaşdırılması planlaşdırılır", - deyər müsahib qeyd etdi.

Deputat vurğuladı ki, yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq. Bu, Naxçıvana daha çox xarici və yerli sarmayələrin cəlb edilməsinə, məşğulluğun təmin olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesini sürətləndirəcək.

Naxçıvan Muxtar Respublikasının investisiya cəlb ediciliyi artacaq

Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, dövlət proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdir. Dövlət proqramında Naxçıvan Muxtar Respublikasının iqtisadi-geografik mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı tədbirlər üzrə prioritet istiqamətlər müəyyən edilmişdir.

Aydın Hüseynov dedi ki, Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühiti formalaşdırılacaq: "Bu, həmin sahədəki prosedurların sadələşdirilməsi vasitəsilə həyata keçiriləcək. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlb ediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək. Həmçinin hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiqi edilməsi ilə özlə sektorun inkişafına nail olunacaq".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Qərbi Azərbaycan İcmasının yeni loqosunun təqdimatı olub

Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətdə təqdim edilmişdir. AZƏRTAC xəbər verir ki, loqonun təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlı media nümayəndələrinə loqo barədə məlumat verib.

Bildirilib ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkizguşəli ulduz bir-biri ilə sintez edilərək, Azərbaycan bayrağının rənglərində təəcəssüm olunub. Üçbucaq şəkilində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir. İkonların üçkürçünə rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın



mızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəkilində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir.

Mətbuat konfransında loqonun tərtibatçısı, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisovun onlayn çıxışı dinlə-

nilib. Adəm Yunisov möhtəşəm onun dizayn etdiyi loqonun seçilməsindən məmnunluğunu ifadə edərək icmaya uğurlar diləyib.

Qeyd etdi ki, Adəm Yunisov 1978-ci ildə Azərbaycanda doğulub. Ali təhsilini Ankarada Hacettepe Universitetinin kompüter mühəndisliyi bölümündə alıb. Türkiyədə "Element Visual Studio" adlı şirkəti yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınır.

Adəm Yunisov ilk dəfə öz vətəninə Bakıda keçirilən I Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşmış. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir.

O, həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan "Türk Dünyasının Ali Ordenu"nin dizayn müəllifidir.



Gənclik



Qarabağ Azərbaycandır



Vətən sevgisi ilə yenilməz olan Azərbaycan gəncləri

O nlar zamanın hərəkətverici qüvvəsidir. Mənəvi gücləri, cəsərləri ilə çox böyük işlər görməyə, hünər göstərməyə qadirdirlər. Odur ki, cəmiyyətin sağlam düşüncəli, aydın tafəklürlü gənclərə hər zaman ehtiyacı var. Həm də elə gənclərə ki, dövrün tələblərinə cavab verəcək qədər müasir, milli adət-ənənələri yaşadacaq qədər soy-kökünə bağlı olsun. Bugünkü Azərbaycan gəncliyi məhz bu keyfiyyətləri ilə diqqəti cəlb edir, rəğbət qazanır.

el-bəlahının həsrətini çəkirdilər. Neçə-neçə soydaşımız bu nisgillə, bu ağır dörd-ələ dünyadan köçdü.

Azərbaycan gəncləri humanist bir xalqın övladları, sülhün tərəfdarı olan, bu istiqamətdə tədqiqatçı işlər həyata keçirən bir dövlətin vətəndaşlarıdır. Dövlətimiz, xalqımız müharibə tərəfdarı olmadığı üçün hər zaman əməlləri ilə təsdiq etdi. Azərbaycan beynəlxalq hüquq və prinsipləri, insani dəyərləri daim yüksək tutub. Dövlətimiz tərəfindən işğal altında olan ərazilərimizin Ermənistanın sülh yolu ilə geri alınması üçün uzun illər danışıqlar aparıldı, dönə-dönə beynəlxalq təşkilatlara müraciətlər edildi. Təəssüf ki, Ermənistan məkrli niyyətinə, qəddar əməllərindən əl çəkmədi. 1994-cü ildə imzalandığı atəşkəs barədə sazişi pozaraq Azərbaycanın növbəti hərbi müvəqqəti, hətta mülki əhalisinin yaşayış yerlərini atəşə tutdu. Nəticədə atəşkəs dövründə də Azərbaycanın həm hərbiçiləri, həm də dinc sakinləri Ermənistan silahlı qüvvələri tərəfindən şəhid edildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin tərribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi. Bildirdi ki, Azərbaycan heç bir təxribatla əl atmamışdır, sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz müvəqqəti dəstəkləyir və öz siyasətini alınaq aparır: "Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnəmlər Dağlıq Qarabağın Azərbaycanına məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnəməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdırlar. Otuz ilə yaxındır ki, bu qətnəmlər kağız üzərində qalıb. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı müvəqqəti müdafiə edir. Qoşul-

mama Hərəkəti BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münasibə ilə bağlı ədalətli qətnəmə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnəmələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnəmələri bizim müvəqqəti dəstəkləyir. Bizim müvəqqəti beynəlxalq hüquq və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşməne sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirt deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".

Ali Baş Komandan İlham Əliyev qətiyyətli söylədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" Minslərlə Azərbaycan gəncləri bu haqq işi uğrunda ayağa qalxdı. İkinci Qarabağ müharibəsinin başladığı gündən Azərbaycanın bütün bölgələrində yaşayan gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qoşuldular.

44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gəncləri bir çoxu torpaq, Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını döyüş meydanlarında göstərdi. Kimisi də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hissələrini nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri igid Azərbaycan Ordusunun gücünü, yenilməzliyini gördü. Heç zaman unuda bilməyəcəyi məğlubiyyətə üzlaşdı. İkinci Qarabağ müharibəsində düşməne gözdəli olan həm də Azərbaycan gənclərinin rəşadətli, qəhrəmanlığı və vətən sevgisi oldu. İşğalçı dövlət gördü ki, heç zaman bu sevgini yenə bilməyəcək.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Kitab bayramı

Bakıda keçirilən kitab festivalına gənclər daha çox maraq göstərirlər

Xəbər verildiyi kimi, Milli Elmlər Akademiyasının parkında Beynəlxalq Türk Müəllifləri Birliyinin, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi və təşkilatçılığı ilə Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalı (II LitBookFest) keçirilir.



yo-Azərbaycan dostluq və qarşılıqlı münasibətlərinin daha da möhkəmlənməsinə müstəsna təsiri olacağı şübhəsizdir. Eyni zamanda qeyd etməliyəm ki, belə tədbirlər gənclərin kitabə marağını daha da artırır. Mən və tələbə yoldaşlarımız faydalana biləcəyimiz kitabları aldığımız kitab festivalında dünyada tanınan sair və yazıçılarla tanış olmaq imkanı qazandıq. Bir məsələni də qeyd edirəm ki, bura kitab alma-

Tədbirdə ziyalılar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, ali və orta ixtisas məktəblərində təhsil alan gənc nəslin nümayəndələri fəal iştirak edirlər.

Tədbirin təşkilatçılarında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun direktoru Kərim Şüküroğlu, Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və başqaları çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin daha da gücləndirəcəyini və gənc nəslin türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğuladılar.

Festival iştirakçısı -BDU-nun Psixologiya fakültəsinin üçün kurs tələbəsi Zornışan Babayeva bizimlə söhbətində dedi: "Ölkəmizdə musiqi festivallarının, idman yarışlarının, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə şahidlik etmişdim. Açıq deyirəm ki, ilk



dəfədir belə möhtəşəm kitab festivalına qatılırəm. İnənəm ki, Türkiyə Cümhuriyyətinin quruluşunun 100-ü ildönümlərinə təsadüf edən festivalın türk dünyasının sarsılmaz birliyinə, eyni mədəniyyətə, ədəbiyyata, tarixə malik olan türk dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirəcəkdir.

Bu isə Memarlıq və İnşaat Universitetinin birinci kurs tələbəsi Aqil Şixləyevin ürək sözləridir: "Tədbir tələbə yoldaşlarımla birlikdə qatılmışam. Bunu tələbəlik həyatımın önəmli hadisəsi hesab edirəm. Festivalın keçirilməsi Türki-

gə gənclərin böyük əksəriyyəti gənclərdir. Bu da onu deməyə əsas verir ki, gənclərimizin kitabə marağı çoxdur".

İyunun 11-də davam edəcək festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirlər. Festival hər gün bir ölkənin adı ilə - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılır. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunur. Builki festivalda ilk dəfə olaraq yay kinoteatr formatında filmlərin nümayişi də gözlənilir.

E.QƏNİYEV,
"Azərbaycan"

Xəbər

"Heydər Əliyev İli" çərçivəsində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi keçirilib



Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatlığı, Gənclər Təşkilatları Milli Şurasının (ARGTMS) təşkilatçılığı ilə Şəki şəhərində "Heydər Əliyev İli" çərçivəsində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi keçirilib.

100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirak etdikləri düşərgənin məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vərəqləmənin keçirilməsi ilə bağlı birgə sənədin hazırlanmasıdır.

Proqrama əsasən, ilk gün Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək ölümlə gül dəstələri qoyulub. Layihədə gənclər təşkilatlarının sərərgisi nümayiş olunub, iştirakçıların şəbəkələşməsi, təmsil etdikləri təşkilatların tanınması üçün komanda oyunları və digər müxtəlif intellektual oyunlar təşkil edilib.

Layihə düşərgənin formatına uyğun olaraq, gənclər təşkilatlarının strateji planlaşdırılması istiqamətində müzakirələr və ünvanlanan sualların cavablandırılması ilə yekunlaşıb. Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədi film nümayiş etdirilib.

Müstəqil dövlətin vətəndaşı olmağın qururu və məsuliyyəti

Tariximiz onlar üçün hər zaman örnəkdir. Ayrı-ayrı dövrlərdə yaşayış, gənc yaşlardan Azərbaycanın mühüm ictimai, siyasi, sosial, iqtisadi, mədəni həyatında əhəmiyyətli rol oynamış görkəmli şəxsiyyətlərimizin fəaliyyəti unudulmayıb. Kimi misilsiz qəhrəman kimi ölinə silah götürüb vətəniyə yağı düşmənlərdən qoruyub, kimi yalnız hünəri, igidliyi ilə deyil, həm də ağı, düşüncəsi ilə doğma millətinin haqqının, hüququnun qorunması, məmləkətinin müstəqilliyi uğrunda mübarizə aparıb. Gənc yaşlarından soydaşlarının geriləkdən, ətalətdən, səfalətdən, cəhalətdən qurtulmaları, tərəqqi etmiş millətlərin nümayəndələrinin sıralarına qoşulmaları üçün mübarizələrə, mücahidələrə qoşulanlarımızın gördüyü tədqiqatçı işləri indi də qürurla, minnətdarlıqla xatırlayıq. Onların, eləcə də istedadlı, bacarıqlı, savadı, zəhməti ilə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən soydaşlarımızın sayəsində Azərbaycan adlı məmləkət tarixin ağır sınaqlarından, keşməkeşli yollarından keçə bilib.

Bu gün onların yolunu davam etdirən gənclərimizə Azərbaycan cəmiyyəti, dövləti ümidlə baxır. İnanırıq ki, bu gənclər xalqımızın ümidlərinin daim doğruladacağı. Onlar ölkəmizin gələcəyini quracaq, yeni uğurlu illərə aparacaq.

Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaq fəxr, iftixar mənbəyi olduğu qədər də məsuliyyətdir. Vətənin daim ucalması, ölkənin inkişaf etməsinə naminə yaşından, savadından, istedadından, qabiliyyətindən asılı olmayaraq, hər kəs bu məsuliyyəti bilməlidir. Zaman göstərir ki, Azərbaycan gəncləri üzvlərinə çox

böyük məsuliyyət düşdüyünün fərqindədirlər.

Ərazilərimizin işğaldan azad edilməsi üçün gənc əsgər və zabıtlərimizə borcluyuq

Bugünkü gənclərimiz müharibə şəraitində yaşayan bir ölkədə böyüyüb, boya-başa çatıblar. Ağılları kəsondən vətənlərinin darda olduğunu görüblər. Biliblər ki, Azərbaycanın özəli torpaqları XX əsrin sonlarında yenidən təcavüzkar ermənilərin işğalına məruz qalıb.

Hələ o vaxta qədər Sovet hökuməti Azərbaycanın Zəngəzur dağları ilə əhatəli bir sıra bölgələrini Ermənistanə verib. Ayrı-ayrı illərdə minlərlə azərbaycanlı dədə-baba torpağından deportasiya edilib. Məkrli plan həyata keçirilib. 1991-ci ildə azərbaycanlıların vaxtilə əksəriyyət təşkil etdiyi İndiki Ermənistan ərazisində tamamilə qovulması prosesi başa çatdırılıb. Təcavüzkar, işğalçı ermənilər bundan sonra Azərbaycanın digər bölgələrində münaqişəni daha da alovlandırblar. Qarabağ və Şərqi Zəngəzur ərazilərini müharibə ocağına çeviriblər. Minlərlə azərbaycanlı şəhid və ya əlil edilib. Həmin ərazilərdə yaşayan bütün azərbaycanlıları ata-baba yurdlarından, böyük zəhmətlə, arzuyla tikib-qurduqları evlərindən qovublar. Nəticədə 1990-cı illərdə Azərbaycanın 20 faiz ərazisi də işğalçı Ermənistan tərəfindən zəbt olunub. Erməni təcavüzkarlarının zülmü, işğancıları səbəbindən evini, yurdunu tərk etmək məcburiyyətində qalmış bir milyondan çox soydaşımız respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar.

30 ilə yaxın idi ki, qaçqın statusu almış bu insanlar doğma ocaqlarının, evlərinin,

Nakam talelər

Yarımçıq qalmış həyat hekayəsi

Jurnalist olmaq Natiqin uşaqlıq arzusu olub. Təhsil aldığı 276 sayılı məktəbdə hamı onu məktəbin yazarı kimi tanıyırdı. Hələ orta məktəbdə oxuya-oxuya respublikamızda nəşr olunan müxtəlif mətbuat orqanlarında yazıları dərc olunan, tədbirlərdə aparıcıq edirdi.

Uşaqlığı anasının doğulduğu Şuşada keçirmişdi. Ona görə də Şuşanın işğal edilməsi ilə barışa bilmirdi. Sinəsində Şuşa boyda, Qarabağ boyda bir dörd böyüdüdü. Sonralar jurnalist işləyəndə də həmişə Qarabağa gedər, ermənilərin başını götürdükələri fəciyələrdən, törətdiyi vəhşiliklərdən yazardı. Atası Aydın kişi belə deyir: "Elə Qarabağ dördü də oğlumun ölməz əli. Çox vaxt Qarabağa ezam olduğunu bizə bildirməzdi. Amma dördü, fikri Qarabağ idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Natiq deyirdi ki, orada döyüşlərə yaşca mənəndən keçməlidir. Əlimə silah alıb döyüşə bilmirəmsə, kəndə durmağa haqqım yoxdur. Heç olmasa döyüşün

oğullarımızın qəhrəmanlıqlarını qələmə alsam, rahatlıq taparam. Və döyüşü bitdikdən sonra çəkiliş aparmaq üçün həmin bölgəyə yollardım. Orada nələr görmüşdüsə, Bərk sarsılmışdı və 2017-ci il noyabrın 22-də qəfil ürəktutmasından dünyasını dəyişdi. Natiqin arzusu Qarabağı, Şuşanı azad görmək idi. Heyif, bu gözəl günləri görmək ona nəsib olmadı. Şuşa azad olunan gün Maşağaya, Natiqin qəbrinə gedib ona Şuşanın azad olması xəbərini verdik. Bilirəm ki, indi bütün Qarabağ həsrətliləri kimi oğlumun da ruhu rahatdır".

Söhbət nakam taleli jurnalist Natiq Aydın oğlu Qədimovdan keçir. 1976-cı ildə Bakıda anadan olan Natiq Ba-



ki Sənaye Kollecinə bitirdikdən sonra "Space", ANS telekanallarında, "APA Holding"ə daxil olan APA TV-də çalışıb. Ömrünün 41-ci ilində ürəktutmasından dünyasını dəyişən KİV əməkdaşının özümdən sonra vətənə yadigar iki oğlu qalıb. Natiqin ölmündən 6 ay sonra dünyaya gələn oğlu indi onun adını daşıyır. Onun indi hər cümləsi "ata" sözü ilə başlayıb "ata" sözü ilə də bitir.

Həyat yoldaşı Nurlana Qədimova deyir ki, Natiq mənim ruh əkizim idi: "Onunla biz saatlarla istənilən mövzuda söhbət edirdik. Natiq hərtərəfli inkişaf etmiş geniş dünyagörüşlü bir insan idi. İnsanları qiymətləndirməyi çox gözəl bacarırdı. Ürəyi təmiz, sevgi dolu idi. Evə qonaq gələndə əla bil dünyanı ona bağışlayırdılar. Çox sevinirdi. Ətrafında olan hər kəs onun üçün dəyərli idi. Bu boyda sevgini ürəyinə necə yerləşdirirdi, hələ də mənə maraqlıdır".

Öyrənirik ki, dostları, iş yoldaşları Natiqin ailəsi ilə tez-tez maraqlanırlar, ailənin dördünə şərik olub problemlərini həll edirlər. Nurlana xanım deyir ki, Natiq həyatda yanılan insan deyildi. Hiss edirdim ki, dost səcimində də yanılmayıb. Allah qapımızı döyən və döyməyən bütün yaxşı adamları qorusun: "Əvvəllər oğlum atasının şəklinə baxanda ona "omi" deyirdi. Böyüdükcə hər şeyi başa dü-

şür, indi "ata" deyir. Kimdir soruşanda "mənim atam" cavabını verir. Mənəzlimizi dəyişib başqa yərə köçəndə Natiqin şəklini pəncərəyə qoymuşdum ki, əşyalara qarışmasın. Baş qarışdı, şəkli unutmuşdum. Bir də gördük şəkli qoltuğuna vurub götürür. Böyüdükcə, həyatı dərk etdikcə, atasını daha yaxşı tanıdacağam. Natiqə layiq övlad olacağımı, bunun üçün bir ana kimi öhdəmə düşəcək hər şeyi etməyə çalışırdım".

Nakam taleli Natiq Qədimovun yarımçıq qalmış həyat hekayəsini onun əzizləri ilə birgə vərəqlədik. Natiq həyatını tam yaşasaydı, ömür kitabını tamamlayardı, daha çox işlər görüb biləcəyi, Azərbaycan mətbuatı tarixinə adını yazanlardan olacağı şübhəsiz idi, baxmayaraq ki, elə bu az ömürlü də Natiqin qaldığı sahədə az iş görməmişdi.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Suşada "Yenidənqurma, sülh və integrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda müzakirələr aparılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada "Yenidənqurma, sülh və integrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici nümayəndə iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək, azad olunmuş torpaqlarımızda enerji məsələləri, ərazilərin minalardan təmizlənməsi, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə bağlı işi qruplarının fəaliyyət göstərdiyini bildirdi. Qeyd edilib ki, "yaşıl" enerji potensialı bölgəni davamlı inkişafa aparacaq.

Açılış mərasimindən sonra tədbir işini panel iclaslarla davam etdirib.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumçiyanın moderatorluğu ilə "Yenidənqurma, sülh və integrasiya" mövzusunda keçirilmiş birinci panel iclasında Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozku, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qarab-Kitaroviç və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi



nümayəndəsi Emin Hüseynov çıxış edərək, azad olunmuş ərazilərimizdə böyük infrastruktur işlərinin görüldüyünü və bölgədə sülhün bərqərar olmasının inkişaf üçün vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün minaların təmizlənməsi mühüm rol oynayır və ölkəmiz bu zamana qədər minatəmizləmə sahəsində doğru addımlar atıb. Eyni zamanda insanların doğma torpaqlarına qayıdışı, onların yaşayış şəraitini və işlə təmin olunmaları üzərində işlərin davam etdirildiyi bildirilib.

İrəqilə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakçirolinin moderatorluğu ilə keçirilən "Mədəni irs və ortağ dəyərlər" mövzusunda ikinci panel iclasında çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri və UNESCO-nun xoşməramlı səfiri Hedva Ser "yaşıl enerji" potensialının bölgəni davamlı inkişafa aparacağına vurğulayıb. Çıxışlar zamanı Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyi qeyd edilib, ərazilərin

işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlərin olduğu söylənilib. İşğal zamanı Azərbaycanın 200-ə yaxın tarixi abidəsinin dağıldığı, bu gün bu abidələrin mərhələli şəkildə yenidən qurulmasının və bərpasının həyata keçirildiyi diqqətə çatdırılıb. Növbəti 4 il ərzində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış dair I Dövlət Proqramı"nın icrası çərçivəsində Şuşaya bir neçə min nəfərin köçürülməsinin nəzərdə tutulduğu qeyd olunub.

Moldovanın sabiq Baş naziri Kirill Qaburici moderatorluğu ilə keçirilən 3-cü panel iclasında "Kapital və iqtisadi inkişafın uyğunlaşdırılması" mövzusunda müzakirələr aparılıb.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə investisiyaların qoyulmasının, böyük şirkətlərin işğaldan azad edilmiş ərazilərə cəlb olunmasının əhəmiyyətindən danışdı. Diqqətə çatdırılıb ki, şirkətlərin "tax-free" xidmətlərindən istifadə edərək bu cür məskunlaşma-

lar üçün yatırımlar edə bilmə imkanları mövcuddur. Nəticələr həmçinin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində, insanların əsas ehtiyaclarının ödənilməsi istiqamətində görülən işlərdən və qazanılan təcrübənin gələcəkdə məskunlaşma prosesində istifadə olunacağından danışdı.

Gürcüstanın sabiq nazirinin keçmiş müavini Eka Tkeşelashvili moderatorluğu ilə "Enerji və dayanıqlı inkişafın ekoloji çətinlikləri" mövzusunda keçirilən dördüncü panel iclasında Rumıniya parlamentinin üzvü, Rumıniya Baş nazirinin keçmiş müavini Ana Birçall, Maltanın sabiq Baş naziri Cozef Muskat, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov müasir dünyadakı ən son çağırışlarla əlaqədar bərpalanan enerji mənbələrinin çox vacib məsələyə çevrilməsindən danışdı. Azərbaycanın Avropa üçün bərpalanan enerji resurslarının ən böyük tədarükçüsünə çevrildiyi qeyd edilib, ölkəmizin "təmiz enerji"nin Avropa ölkələrinə nəqli üçün mühüm töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Panel iclası müzakirələrlə davam edib.

İkitəkərli təhlükə

Dünyada təşviq edilən "e-skuter"lər Bakıda ciddi problemlər yaradır

Paytaxt sakinləri asudə vaxt keçirmək və ya gəzinti üçün parklara üz tuturlar. Təəssüf ki, burada da son dövrlər "e-skuter"lərin, velospedlərin əlindən nə istirahət edə, nə də gəzə birlirlər.

Son günlər bununla bağlı tez-tez müxtəlif fikirlər eşitsəm də, baş verən hər hansısa real hadisə ilə qarşılaşmamışdım. Amma ötən gün Mərkəzi Parkda şahidlik etdiyim mənzərə söylənilən fikirlərin həqiqət olduğuna şübhə yeri qoymadı.

Mərkəzi Parkda gəzərək bir neçə gəncin "e-skuter" sürüklərini gördüm və başladım onların hərəkət istiqamətlərini müşahidə etməyə. Birdən hiss etdim ki, həmin gənclərdən biri arxa tərəfdən sürətlə gəlir. Tez kənara çəkildim. O, mənə ötür-ötürməz arxası ilə iki-üç "e-skuter" də sürətlə yanımdan keçdi. Yol üzünə düşdükdən onlar sürətlə hərəkət etdirdilər. Gənclər gözdən itməmişdi ki, irəlindən səs-küy gəldi. Nə baş verdiyini bilmək üçün səs gələn tərəfə gəldim. Demə, gənclər parkdan çıxıb piyada səkinədən keçən zaman orada yol gedən gənc qızı vurub yıxmışlar. Qız da, özləri də təhlükə ilə üz-üzə qalmışdılar.



Məsələnin aktuallığını nəzərə alıb onu araşdırmağa qərar verdik.

Uzun müddətdir ki, ölkəmizdə də geniş yayılan elektrik skuterlərdən istifadə bir dəb olub. Düzdür, xaricdə də bu nəqliyyat vasitəsindən az istifadə edilmişdir. Hətta 18 yaşdan yuxarı (qaydalar əsasında, əksər ölkələrdə yalnız 18 yaşdan yuxarı şəxslərin "e-skuter"dən istifadə etməsinə icazə verilir) hər kəs müəyyən məsafələri daha rahat və tez qət etmək üçün elektrik skuterlərdən istifadə edirlər. Çünki bu, ictimai nəqliyyatdan həm ucuz başa gəlir, həm də ünvana tez çatmaq olur.

Amma ölkəmizdə bu, gənclərin daha çox öyləncə məqsədilə istifadə etdiyi vasitədir. Parklarda, xüsusən Dənizkənarı Milli Parkda bunun daha çox şahidi olur. Yeri yəndə hər an sağa, sola diqqət etməyə çalışırıq ki, "e-skuter"lə üz-üzə qalmayacağıq. Təbii ki, velospedlərlə bağlı da bu problem var. Əvvəllər ancaq ayrılmış ərazidə velosped sürməyə icazə verildirdi, indi artıq bulvarın hər yerində onlara rast gəlmək olar. Elə bunu Milli Parkın sınıb-dağılımı daşlarından da görmək mümkündür. Yeri gəlməsin, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinə bildirilib ki, qoxsaylı şikayətlərdən sonra "e-skuter"lərin bulvar ərazisində hərəkətinə qadağa qoyulub. Qadağanın nə vaxt götürülməyəcəyi isə hələ bəlli deyil.

Amma ölkəmizdə bu, gənclərin daha çox öyləncə məqsədilə istifadə etdiyi vasitədir. Parklarda, xüsusən Dənizkənarı Milli Parkda bunun daha çox şahidi olur. Yeri yəndə hər an sağa, sola diqqət etməyə çalışırıq ki, "e-skuter"lə üz-üzə qalmayacağıq. Təbii ki, velospedlərlə bağlı da bu problem var. Əvvəllər ancaq ayrılmış ərazidə velosped sürməyə icazə verildirdi, indi artıq bulvarın hər yerində onlara rast gəlmək olar. Elə bunu Milli Parkın sınıb-dağılımı daşlarından da görmək mümkündür. Yeri gəlməsin, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinə bildirilib ki, qoxsaylı şikayətlərdən sonra "e-skuter"lərin bulvar ərazisində hərəkətinə qadağa qoyulub. Qadağanın nə vaxt götürülməyəcəyi isə hələ bəlli deyil.

Amma ölkəmizdə bu, gənclərin daha çox öyləncə məqsədilə istifadə etdiyi vasitədir. Parklarda, xüsusən Dənizkənarı Milli Parkda bunun daha çox şahidi olur. Yeri yəndə hər an sağa, sola diqqət etməyə çalışırıq ki, "e-skuter"lə üz-üzə qalmayacağıq. Təbii ki, velospedlərlə bağlı da bu problem var. Əvvəllər ancaq ayrılmış ərazidə velosped sürməyə icazə verildirdi, indi artıq bulvarın hər yerində onlara rast gəlmək olar. Elə bunu Milli Parkın sınıb-dağılımı daşlarından da görmək mümkündür. Yeri gəlməsin, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinə bildirilib ki, qoxsaylı şikayətlərdən sonra "e-skuter"lərin bulvar ərazisində hərəkətinə qadağa qoyulub. Qadağanın nə vaxt götürülməyəcəyi isə hələ bəlli deyil.

Amma ölkəmizdə bu, gənclərin daha çox öyləncə məqsədilə istifadə etdiyi vasitədir. Parklarda, xüsusən Dənizkənarı Milli Parkda bunun daha çox şahidi olur. Yeri yəndə hər an sağa, sola diqqət etməyə çalışırıq ki, "e-skuter"lə üz-üzə qalmayacağıq. Təbii ki, velospedlərlə bağlı da bu problem var. Əvvəllər ancaq ayrılmış ərazidə velosped sürməyə icazə verildirdi, indi artıq bulvarın hər yerində onlara rast gəlmək olar. Elə bunu Milli Parkın sınıb-dağılımı daşlarından da görmək mümkündür. Yeri gəlməsin, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinə bildirilib ki, qoxsaylı şikayətlərdən sonra "e-skuter"lərin bulvar ərazisində hərəkətinə qadağa qoyulub. Qadağanın nə vaxt götürülməyəcəyi isə hələ bəlli deyil.

Bəs bu sahədə dünya təcrübəsi necədir

Avropada elektrik skuterlərinin istifadəsi ilə bağlı bəzi qaydalar var. Amma onlar ölkədən-ölkəyə dəyişir. Məsələn, Niderlandda elektrikli skuter sürmək üçün lisenziya lazımdır və onların istifadəsinə velosped yollarında və ya piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə icazə verilmir. Almaniya qaydaları daha fərqlidir. Belə ki, skuterin sürəti 25 km/saatdan aşağıdır və maksimum çəkisi 20 kq olarsa, lisenziyaya ehtiyac yoxdur. Amma gecə vaxtı skuter sürdüyünü göstərən yansıtıcı jilet geyinməlisiz. Avstriya elektrik skuterlər ilə moped, elektrik və motorlu velospedlər kimi digər motorlu nəqliyyat vasitələri arasında fərq qoyur. Yəni bu ölkədə e-skuterlər üçün heç bir lisenziya və ya sığorta tələb olunmur. Bəzi yaş məhdudiyyətləri isə var. Belə ki, elektrik skuter sürmək istəyən 12 yaşlı uşaqlara ən azı 16 yaşında olan şəxslər nəzarət etməlidirlər. Bundan əlavə, 12 yaşdan kiçik uşaqlar dənizlə bəzən qaydalar yalnız həmin ilin ortalarında qüvvəyə minib. Nəticədə ölkənin Nəqliyyat Nazirliyi elektrik skuterlərinin yollarda və piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə idarəsi barədə qərar verib. Lakin piyadaların keçdiyi ərazidə sürət 6, velosped zolaqlarında 20, ictimai yollar-

Elektrik skuteri harada sürək?

Deyilənlər göstərir ki, "e-skuter" istifadəçiləri kifayət qədər məsuliyyətli və diqqətli olmalıdırlar. Xüsusən də piyada səkilərində. Çünki kiminsə xəsarət alması, onun şikayəti, hətta xəsarətinin ağırlıq dərəcəsi istifadəçinin məsuliyyətini artırır.

Təbii ki, burada haqlı olaraq bir sual da ortaya çıxır: parkda sürmə, piyada yolunda olmaq, avtomobil yoluna çıxma. Bəs müasir və ekoloji olan bu mini nəqliyyat vasitəsini harada sürək?

Polis mayorunun da dediyi kimi, bu minik vasitəsinin hoveskarları yolun sağ kənarı ilə qaydalara riayət etməklə hərəkət edə bilərlər. Amma qəbul edək ki, bu zaman da onlar üçün təhlükə qalır. Ona görə gənclər elektrik skuterlərdən daha çox öyləncə məqsədli kimi istifadə edirlər. Bunun üçün onlar parklara, bağlara üz tuturlar. Burada isə asudə vaxt keçirmək üçün gələn vətəndaşları rahatsız edirlər. Onların şikayəti əsasında qadağalar tətbiq olunur. Belə çıxır ki, "e-skuter"lərin hərəkəti yalnız velosped zolaqlarında mümkündür. Paytaxtda isə belə zolaqların heç velospedlə bəz etmədiyi çoxdankı faktdır.

Qanunvericilikdə skuterlərin statusu müəyyən edilməlidir

Bu barədə suallarımızı məsuliyyətli quruma - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlasaq da, tam, aydın cavab ala bilmədik. Agentlikdən sorğumuz cavab olaraq bildirildi ki, ilk növbədə qanunvericilikdə "e-skuter"lərin statusu müəyyən edilməlidir: "İnfrastruktur təminatı gəldikdə isə beynəlxalq təcrübədə elektrik skuterlər daha çox velosped yollarından, bu olmasaydısa yolun hərəkət hissəsinin sağ kənarında aşağı sürətlə istifadə edirlər. "E-skuter"lərin səkilərdə hərəkəti piyadaların hərəkət təhlükəsizliyi baxımından risk yaradır".

Bütün bunlardan sonra o qənaətə gəlmək olar ki, "e-skuter"lərin nəqliyyat vasitəsi olub-olmamasına aydınlıq gətirilməli, buna əsasən qanunvericilikdə dəyişikliklər edilməlidir.

Texnoloji inkişaf yeni nəqliyyat vasitələrinin ortaya çıxmasına səbəb olur. Buna görə də qlobal tendensiya olaraq qanunvericilikdə, həmçinin ictimai nəqliyyatın işinə kömək edən müxtəlif vasitələrin tətbiqinə, istifadəsinə şərait yaradılmalıdır. Bununla belə, digər hərəkət iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyinin təminatı da unudulmamalıdır. Deməli, orta məxrac tapıb onu qanunla tətbiq etmək lazımdır. Yalnız belə olarsa, indi "ikitekerli təhlükə" kimi qəbul etdiyimiz "e-skuter" bu qorxulu "status"dan qurtula bilər.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar



Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Yenidənqurma, sülh və integrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı beynəlxalq tədbirin iştirakçıları iyunun 7-də Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda "Heydər Əliyev

və Qarabağ" adlı fotosergi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotosəkillər, sənədlər və videomateriallər nümayiş etdirilib. Həmçinin Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da sərgidə yer alıb. Məlumat verilib ki, Heydər Əliyev Azərbaycanın tarixi diyarının hərtərəfli inkişafına, o cümlədən

mədəniyyətinə, incəsənətinə böyük diqqət və qayğı göstərib. Qonaqlar Yuxarı Gövhər ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər.

Gəzinti zamanı bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.



REGIONLAR

Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır

Şuşaya köçürüləcək vətəndaşların siyahısı dəqiqləşdirilir. Yaxın zamanda bu proses yekunlaşacaq və köç prosesinə hazırlıq başlanılacaq.

Bu barədə Trend-ə özəl açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. Onun sözlərinə görə, Şuşaya köç prosesi sürətli və ünvanlı davam etməkdədir.

"Şuşada xəstəxana tikintisi yekunlaşır. Məktəb artıq yeni tədris ilinə hazır olacaq. Qarabağda bərpa-quruculuq işləri çox sürətlə aparılır. Geri dönəcək əhali də bu prosesə cəlb olunacaq, quruculuğun canlı şahidi olacaq", - deyərək xüsusi nümayəndə bildirib.

Azad edilmiş ərazilərdə işləyənlərlə bağlı bu qərar dəyişir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin də əməkhaqqının yüksək məbləğdə ödənilməsinə təmin edən artımların (əmsalları) məbləğinin minimum miqdarı müəyyən ediləcək.



Bu, Nazirlər Kabinetinin qərarı ilə Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsinə təmin edən artımların (əmsalları) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərar edilən dəyişiklikdə əksini tapıb. Trend bildirir ki, qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarifi (vəzifə) məzalarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1.2 məbləğində müəyyən edilib.

Müəyyən edilib ki, yuxarıda nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işgötürənlər tərəfindən kö-nüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Regionlar "əyalət statusu" nun daşını çoxdan atıblar

Bu, ard-arda qəbul edilən regional inkişaf proqramları hesabına mümkün olmuşdur

Ölkəmişdə həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası eyni zamanda regionların davamlı və tarazlı inkişafının təmin olunmasına yönəlib. Məqsəd yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatı, yüksək standartlara cavab verən sosial rifahı və təbii resursların səmərəli istifadəsini təmin etməkdir.

Bu strategiyanın həyata keçirilməsində, sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023 illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastrukturunun modernləşdirilməsinə, sosial xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə yeni imkanlar açmışdır. Həmin imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o sırada kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin məşğulluğu və sosial rifah halının daha

da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində işlər yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Bu isə o deməkdir ki, yerli iqtisadi potensialın gücləndirilməsi, onun təsərrüfat dövrüyəsinə tam cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazasında rəqabət mühitinin yaradılması unudulmur. Maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və əzəmətinatlı insanlar üçün ölçətilməsinin təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi də ön plandadır. Bunlardan əlavə, təbii resurslardan mümkün qədər tam və səmərəli istifadə olunması, təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, yerlərdə yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahə-

lərinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə "yaşıl iqtisadiyyat"ın inkişafı üçün münbit şəraitin yaradılmasına xüsusi önəm verilir. Bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafı təmin olunur, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunur, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldə etmə imkanları artır.

Məlumdur ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası bu il yekunlaşır. Ötən 4 il ərzində əvvəlki dövrlərdə olduğu kimi, prezident İlham Əliyev bölgələrə mütəmadi səfərlər etmiş, bu səfərlərdən sonra regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün çoxsaylı sərəncamlar imzalamışdır. Dövlət başçısı ötən il Ağsə, İsmayillı, Oğuz, Qobustan, Qubadlı, Şabran, Şəki, Füzuli, Göygöl, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Tərtər və Xızı rayonlarına, eləcə də Gəncə, Sumqayıt şəhərlərinə etdiyi səfərlər çərçivəsində 160-dan çox obyektin - istehsal, səhiyyə və təhsil



müəssisələrinin, yolların, elektrik, su təchizatı layihələrinin açılış və təqdimat mərasimlərində iştirak etmiş, müvafiq məsələlərə bağlı tapşırıq və tövsiyələri vermişdir. Prezident müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafı və bözi mühüm layihələrin icrası istiqamətində dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu, həmçinin Prezidentin Ehtiyat Fondundan ümumilikdə 208,1 milyon manat vəsaitin ayrılması ilə bağlı 44 sərəncam imzalamışdır.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası davam edir. Qarşıdakı dövrdə də sözügedən tədbirlərin icrası ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçiriləcək.

Rüstəm KAMAL,
"Azərbaycan"

◆ Taxıl biçini-2023

Ölkədə arpa biçini davam edir. İlk mərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçiniyə başlanıb. Hər il olduğu kimi, 2023-cü il taxıl biçini mövsümünə Neftçala rayonunda start verilib. Payızlıq əkinlər dövründə Neftçalada 30 min hektardan artıq sahədə taxıl səpinə aparılıb. Sahələrin təxminən 80 faizində arpa səpilib. Əlverişli iqlim şəraiti Neftçalada arpanın digər rayonlara nisbətən daha tez yetişməsinə səbəb olur. Bu səbəbdən respublikada ilk kütləvi biçin prosesi məhz Neftçala rayonunda başlayır.



Qısa müddət ərzində rayon üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Biçinin sürətlə getməsinin səbəbi prosedə çoxlu sayda taxılbiçən kombaynın cəlb olunması, "Aqroservis" ASC tərəfindən əvvəldən müəyyən olundu tələbat uyğun olaraq Neftçalaya digər rayonlardan əlavə kombaynlar dislokasiya etmişdir.

İlk günlər biçin prosesində 105 kombayn iştirak edib. Digər rayonlarda arpa biçininin başlaması ilə

əlaqədar kənddən cəlb edilmiş kombaynların bir hissəsi öz dislokasiya ərazilərinə qayıtarlıb. Hazırda Neftçalada gedən biçin prosesində 72 kombayn iştirak edir. Bunlardan 19-u "Aqroservis" ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, "Aqroservis" tərəfindən digər rayon bölmələrindən Neftçalaya 24 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 29 özəl kombayn da cəlb olunub. Rayonun arpa sa-

Düzgün dislokasiya və növbəlik prinsipləri biçin prosesini sürətləndirir

Neftçalada arpa sahələrinin 30 faizində biçin başa çatıb

lərinde biçin prosesinin iyun ayının ikinci ongunluğunda tam başa çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda respublikanın 36 rayonunda arpa biçini davam edir. Bu günə qədər 54400 hektar sahədə arpa biçini başa çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20586 hektar artıqdır. Sahələrin 19380 hektarı "Aqroservis" ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf Mərkəzlərində qoragahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qoragah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişi vəziyyəti gündülic olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir.

"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşmışdır. Hazırkı orafəndə bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, saxlama işləri həyata keçirilib. Hazırkı ilin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəsəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin edilib.

Həmçinin biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün

yətləri qoragah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişi vəziyyəti gündülic olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir.

"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşmışdır. Hazırkı orafəndə bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, saxlama işləri həyata keçirilib. Hazırkı ilin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəsəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin edilib.

Həmçinin biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün

kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Hər il olduğu kimi, bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlik prinsipləri ilə həyata keçirilir. Növbəliyin yaradılmasına icra nümayəndəlikləri və bolədiyyətlər tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlik sistemində nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək.

2023-cü il mövsümündə taxıl biçini prosesinə 2 minədən çox taxılbiçən kombayn cəlb olunması nəzərdə tutulur. Bunlardan 670 kombayn "Aqroservis" ASC-nin balansında olan kombaynlardır.

Seyran CAVADOV,
"Azərbaycan"

Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib

Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi məqsədilə Dövlət Toxum Fondunun tabeliyində Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri fəaliyyət göstərir.

Hər il olduğu kimi, bu il də zavodlar mövsümə tam hazır vəziyyətə gətirilib, zavodların operativ və fasiləsiz fəaliyyəti üçün müvafiq tapşırıqlar verilib. Toxum emalı zavodlarında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların emal edilməsi, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması həyata keçiriləcək. Toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər zavodlara müraciət edə bilərlər. Toxum emalı zavodlarında kənd təsərrüfatı məhsulları istehsalçılara xidmətlər növbəlik prinsipi ilə həyata keçiriləcəkdir.

Zavodların emal gücü saatda 5 tondur. Zavodlarda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını, digər önəvi qurğular

lardan fərqli olaraq 98% təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyəti digər qurğularda təmizləyənlərdən 20-30% azdır. Zavodlarda həyata keçirilən toxum emalı həm əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm fermerin məhsul istehsalında çəkiyi xərcləri də əsaslı şəkildə azaldır.

Zavodlarda quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillə asanlıqla yüklənməsinə təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılır.

Ümumiyyətlə isə emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizləyərkə kalibr-



ləmə edilir. Təmizləmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Toxum emalı zavodlarının əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Qeyd edək ki, dənli bitki toxumlarının emalı zavodları mövsümündə toxum istehsalçılarının yüksək reproduksiya toxumları təmin edilməsində vacib rol oynayır.

"Azərbaycan"

KOB Dostu Balakənə də gəldi

Balakəndə fəaliyyətə başlayan KOB Dostu rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.

Balakən rayonunda KOB Dostu fəaliyyətə başlayıb. KOBİA-nın yaydığı məlumata görə, bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə KOB Dostlarının sayı 5-ə çatıb. KOB Dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq.

Balakəndə KOB Dostunun fəaliyyəti başlanma ilə əlaqədar iyunun 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Balakən Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikirlər və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onların maraqlandıran suallara cavablandırılıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda biznes fəaliyyəti barədə məlumat verib, KOB Dostu rayonda mikro, kiçik və orta biznes subyektlərinin inkişafına dəstək olacağına əminliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB Dostu mexanizmi barədə danışıb. Qeyd olunub ki, hazırda ölkənin 41 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. Balakən KOB Dostu rayonun iqtisadi potensialından maksimum istifadə etməklə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına, onların maraqlarının müdafiəsinə dəstək olacaqdır. Sahibkarlar Balakən KOB Dostları ilə fəal əməkdaşlığa dəvət edilib.

Sonra Balakən KOB Dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB Dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar. Digər KOB Dostu ofislərində olduğu kimi, Balakən KOB Dostu ofisində də sahibkarlara xidmət göstərilməsi, onların görüşlərinin keçirilməsi üçün lazımı şərait yaradılıb. Burada "KOB könüllüləri" də fəaliyyət göstərəcək.

İmişlidə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialının təşkilatlığı ilə İmişlidə əmək yarmarkası təşkil olunub.

Əmək yarmarkasında 14 müəssisə üzrə 230 vakansiya təqdim olunub. Yarmarkada həmçinin vətəndaşların peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb, əlavə olaraq işə götürənlər üçün xüsusi müşahidə otağı da təşkil edilib. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında da müəssisələrə detallı məlumatlar verilməsi üçün xüsusi pəncərə yaradılıb. Bundan başqa, aktiv məşğulluq tədbirlərindən olan özünü məşğulluq haqqında da vətəndaşlar ətraflı məlumatlandırılıb.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

L.QULİYEV,
"Azərbaycan"



Məktublار: problemlər, rəylər, təkliflər...



● RAZILIQ

Kommunal xidmətlərdən razılıq



ğaclarla aparılır. Eyni zamanda hər üçtünün daşıyıcı xətləri yenilənib. Buna görə əlaqədar təşkilatlara minnətdarlığımızı bildiririk.

Halbuki biz bir həftəlik ömrü olan borunu da, yalandan təmizləmiş zirzəmiləri də görmüşük. İndi tamam əksinədir. Məsələn, götürək elə qaz istismar sahəsini. Bəzən bir ustanın səhvi şəhər yerində bir neçə mənzil üçün təhlükə yaradır. Hazırda qaz istismar sahəsinin işçiləri tez-tez abunəçilərlə görüşür, onları marifləndirir. Qəza təhlükəsi olanda ona vaxtında müdaxilə edir, təhlükə aradan qaldırılır.

Bir müddət əvvəl yaşadığımız binanın keçidində qaz xəti vardı. Müraciətimizə dərhal cavab verildi. Yoxlamada məlum oldu ki, binanın paylayıcı xətinə sızma var. Qəza xidməti işçiləri tez bir zamanda tədbir gördülər. Bundan əlavə, yaxınlıqdakı binaların bütün keçidlərini yoxladılar. Sonda vətəndaşlara qazdan istifadə ilə bağlı məsləhətlərini verdilər.


Rasim HÜSEYNOV,
Sumqayıt şəhəri, 2-ci mikrorayon sakini

● ABADLIQ

Qobunun yolları işıqlıdır

Yaşadığımız Qobu Abşeronun ərazi baxımından böyük qəsəbələrinə aiddir. Amma yaş 700-ü haqlayan Qobu son illərə qədər gecələr qaranlıqda bürünürdü. Bu səbəbdən axtarılan küçələrdə hərəkət etmək təhlükəli idi.

İlin əvvəlindən yollarda təmirə başlandı. Hökumət, Lökbatan və Güzdək istiqamətlərində çəkilən yolla yanaşı, ömrünü başa vuran işıq dirəkləri də dəyişdirildi. Şahidlər Əliyevlər Əmirhədov və Aşur Həsənbəylinin adını daşıyan küçələr tamamilə yenidən quruldu. Yolun hər iki tərəfində piyada səki-ri salındı, küçələrə işıq dirəkləri düzəldildi və işıqlandırma sistemi quraşdırıldı. Qəsəbə nümayəndəliyi sakinlərə müraciət etdi və hamını im-



ciliyə çağırıldı. Martın son həftələrində camaatımız ağac-çəkmə aksiyasında yaxından iştirak etdi. Bu gün yolların ətrafında kiçik fidanlar böyüməkdədir. Hazırda onlara qulluq göstərilir.

Qəsəbə məktəbinin ətrafı da işıqlandırılıb. Çünki həmin ərazi qobuluların ən çox işlək yeridir. Əvvəlki palçıqlı, işıqsız küçələrdən indi əsər-olamət qalmayıb. Qəsəbədə yerləşən qəbiristanlığın yolu da, işıqlandırılması da öz həllini

tapıb. Özü də bu qəbiristanlığın yaşı bir neçə əsrə üstələyir. Qəsəbəarası yollar da təmir edilib, işıqlandırılması da öz yerində. Hazırda qəsəbədə ic-timai neqliyyatın sayı da artıb. Bütün bunlara görə zəhmətli olan hər kəsə qəzetiniz vasitəsilə minnətdarlığımızı bildiririk.

Ədalət AÇAYEV,
Abşeron rayonu, Qobu qəsəbə Ağsaqqallar Şurasının sədri



Qəbiristanlıqlardakı vəziyyətlə bağlı bələdiyyələrə müvafiq tapşırıqlar verilməmişdir

"Azərbaycan" qəzetinin 27 aprel 2023-cü il tarixli sayında dərc olunan "Qəbiristanlıqlardakı vəziyyətlə bağlı bələdiyyələrə müvafiq tapşırıqlar verilməmişdir" sərəhşöhəl məqalədə qaldırılmış problemlərə dair müraciətə baxılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarı ilə yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların müvafiq bələdiyyələrə təhvil işinin təmin edilməsi tapşırılmışdır. Tapşırığın icrası istiqamətində işlərin qanunauyğun və vaxtında yerinə yetirilməsinə metodik kömək məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə müvafiq tövsiyələr verilib və artıq bələdiyyələrin əksəriyyəti tərəfindən qəbiristanlıqlar təhvil alınmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.

Bələdiyyələrin müvafiq sahədə işinin səmərəli təşkilinə metodik yardım göstərilməsi məqsədilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları haqqında" və "Qəbiristanlıqların qorunması və saxlanması sahəsində bələdiyyələrin işinin təşkili barədə" tövsiyələr, eləcə də qəbiristanlıqların salınması və idarə olunması qaydaları haqqında "Yaddaş kitabçası" hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Eyni zamanda müvafiq qanunvericiliyin tələblərinin dərindən mənimsənilməsi üçün "Qəbiristanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri" mövzusunda seminar-müsavirələr keçirilmişdir.

Qəbiristanlıqlar təhvil alındıqdan ötən müddət ərzində bələdiyyələr tərəfindən onların qorunması, saxlanması və idarə olunması sahəsində bir çox tədbir görülmüş, o cümlədən abadlaşdırma və təmizlənmə işləri aparılmış, su xətti çəkilmiş və kanalizasiya sistemi qurulmuş, eləcə də müşahidə kameraları quraşdırılmışdır.

Cari ildə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki qəbiristanlıqda baş verən vandallıq ilə bağlı Balaxanı bələdiyyəsi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilmiş və əməli törədən şəxs müəyyən edilərək bəzədilmiş cinayət işi açılmışdır.

Bu sahədə maarifləndirici tədbirlərin davamı olaraq cari ildə mərkəz tərəfindən Bakı şəhəri üzrə bələdiyyələr, o cümlədən Sumqayıt və Xırdalan bələdiyyələrinin iştirakı ilə müsavirə keçirilərək qəbiristanlıqların müdirliyinin işi və qəbiristanlıqların qorunması ilə bağlı vəzifələrin icrası üzrə görülən işlər müzakirə edilmiş, rastlaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verilməmişdir.

Bununla yanaşı, qəbiristanlıqlarda təmizliyə riayət edilməsi və abadlıq işlərinin aparılması ilə bağlı tədbirlərin genişləndirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına, eyni zamanda bu sahədə əhəliyə göstərilən xidmətin keyfiyyətinin artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.

Emin HƏSƏNOV,
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi rəisinin müavini

Vətəndaşlara tövsiyələr verilməmişdir

"Azərbaycan" qəzetinin 7 aprel 2023-cü il tarixli nömrəsində dərc olunan məqalədə qaldırılmış problemlərə müvafiq tapşırıqlar verilməmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətinə ünvanladığımız məktuba baxılmışdır.

Məlumat üçün bildiririk ki, rayonun 70 ev təsərrüfatı olan Tərsyer kəndində "Azeronline LTD" Birgə Müəssisəsi tərəfindən yeni GPON layihəsi əsasında internet xətti çəkilmiş və vətəndaşların müraciəti əsasında 62 ev internet xətti ilə təmin edilmişdir.

İnternet xətinə qoşula bilməyən vətəndaşlara aidiyyəti üzrə "Azeronline LTD" Birgə Müəssisəsinə müraciət etmələri tərəfindən tövsiyə olundu.

Natiq NAĞİYEYEV,
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Küçələr asfaltlaşdırılacaq

"Azərbaycan" qəzetinin 07.04.2023-cü il tarixli sayında "Fotofakt" da göstərilən problemin həlli ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubunuza tərəfimizdən baxılmışdır.

Məlumat üçün bildiririk ki, məktubda qeyd olunan Binəqədi rayonu Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsinin və Binəqədi rayonu Ərazisində yerləşən qəsəbədaşlı yolların asfalt örtüyü ilə təmin olunması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciət olunmuşdur. Agentlik tərəfindən tərtib olunmuş plana əsasən, qeyd olunan küçələr asfalt örtüyü ilə təmin olunacaqdır.

Sevinc SÜLEYMANOVA,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini

● MİNNƏTDARLIQ

Yol problemimiz də aradan qaldırıldı

10 ildən çoxdur ki, Siyəzənin "Su Kəməri" qəsəbəsində yaşayırıq. Qəsəbədə bir çox kommunal problem həll edilib - işıq dirəkləri dəyişdirilib, su xətləri nizamlandı, telefon, internet xətləri çəkilib və s.



Birçə qalırdı yolumuz. Qəsəbəarası yollar bərbad vəziyyətdə idi. Yağışlı havalarda küçələr göl olurdu. Palçıqdan harasa təmiz libasda getmək mümkün deyildi. Qərara gəldik ki, əlaqədar təşkilatlara müraciət edək. Elə də etdik. Səyyar qəbulda yolumuzla bağlı problemlərimizi rayon rəhbərliyinin nəzərinə çatdırdıq.

Qısa zamanda yollarımızda təmir işinə başlandı. Yoldakı çökəklər dolduruldu, hamarlandıqdan sonra yərə dəş verildi. Daha sonra asfalt döşəndi.

Hazırda qəsəbədə yol problemi aradan qaldırılıb. Bir müddət əvvəl həтта təcili yardım maşınının gəlmək istəmədiyini qəsəbəmizin yolu bu gün tam təmin edir. Həтта rayon mərkəzindən gələn marşrut avtobuslarının sayı artıb, hərəkət istiqamətləri dəyişib.

Sosimizzi eşidib bu rahatlığı bizə bəxş edənlərə qəsəbə sakinləri adından qəzetiniz vasitəsilə minnətdarlığımızı bildirirəm.

Elmir DÜNYAMALIYEV,
Siyəzən rayon sakini

● Fotofakt



Qızmar yay günlərində sərinlənmək, susuzluğunu yatırımaq məqsədilə hər kəs orzaq mağazalarına üz tutur - sərin su almaq üçün. Amma topdan və pərakəndə satış mərkəzlərində günlərlə qızmar günəş altında qalmış bu suların, şirələrin sağlamlığa nə qədər zərərli olduğunu düşünmürlər. Nə sahibkar, nə vətəndaş, nə də ki, səlahiyyətli orqanlar...

Sonradan soyuduculara yerləşdirilən günün altında qalaq-qalaq yığılmış plastik qablarıdakı sular həyat mənbəyindən daha çox təhlükə mənbəyidir. Görəsən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə nə düşünür?!

● MƏMNUNLUQ

Su problemimiz operativ həll olundu



Uzun illərdir kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul oluruq. Hər il əkin sahəmədə müxtəlif məhsullar yetişdirməklə həm ailəmin, həm də ölkə əhalisinin orzaq təminatına yardımçı olmağa çalışırıq.

Bu il də pay torpağında müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiririk. Lakin son vaxtlar su çatışmazlığından əziyyət çəkirdim. Bu günlər rayon icra hakimiyyətinin başçısı Rəcəb Babayev kəndimizə gələrək sakinlərlə görüşəndə çətinliyimi dedim. Başçı görüş-

dən sonra mövcud vəziyyətlə tanış olmaq üçün əkin sahəmə gəldi. Vəziyyəti öyrəndikdən sonra müvafiq tapşırıqlar verdi və qısa bir vaxtda problem aradan qaldırıldı. İndi suvarma suyu ilə təminatımda heç bir problem yoxdur.

Hörmətli redaksiya! Bütün sahələrdə vətəndaş məmnunluğunun əsas göstəricisinə, müraciətlərə operativ şəkildə baxılmasına görə dövlət başçısına minnətdaram. Çünki bu tapşırığın Prezidentdən gəldiyini bilirəm.

Sahibə ƏZİZOVA,
Qazax rayonu Aşağı Salahlı kənd sakini, fermer

● TƏKLİF

Abadlıq təmizlikdən başlayır

Bu yaxında yolum Quba bazarına düşmüşdü. Bazarda xarici ölkədən gəlmiş turistlərlə rastlaşdım. Onlar bir qədər bazarı dolaşdıqdan sonra zibil yeşilliklərinin yanında keçəndə üzvlərini yana çevirdilər. Baxanda üst-üstə qalaqlanmış zibili gördüm. Yeşilliklərin yanında zibilin çoxu yərə tökülmüşdü.

Açıqlığı deyim, bu eybəcər mənzərəni görəndə turistləri qınamadım. Avropadan gələn Qubada bazardan zibilliyin aşib-daşan yeşilliyinin yanında yerləşən ticarət obyektindən niyə alver etməyidilər axı?!

Fikrimcə, Quba şəhərində, xüsusən də bazarda zibil yeşilliklərinin sayı çox qısa zamanda artırılmalıdır, özü də bir neçə yerdə yerləşdirilməlidir. Çünki heç kim bazanın bir başından digər tərəfinə gedib zibil atan deyil. Deməli, o, öləndəki zibili hara gəldi atacaq. Bu isə ilk növbədə an-



tisanitariya deməkdir. Unutmayaq ki, abadlıq təmizlikdən başlayır, bir qalaq zibil abad bir ərazinin ön azından görkəminə xələl gətirir.

Səməyə QARAYEVA,
Quba rayon sakini

● GİLEY

Küçəmiz iki ildir işıqsızdır

Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi boyu yerləşən işıq dirəklərindəki bəzi lampalar gecə saatlarında artıq iki ilə yaxındır ki, yanmır. Bu da küçə dərsə qaldığından həm sürücüləri, həm də piyadaları təhlükə qarşısında qoyur.

Bu barədə çox da uzaqda yerləşməyən müvafiq quruma nə qədər müraciətlər edilmiş, xəyri olmayıb. Gah deyirlər lampamız yoxdur, gah da bildirirlər detallarımız çatmır. Amma bizə elə gəlir ki, olmayan, çatışmayan məsuliyyət və üzvlərinə düşən vəzifənin öhdəsindən gəlmək bacarmıyadı.

İman MİRZƏYEV,
Binəqədi qəsəbə sakini

● PROBLEM

Kəndimizin 10 il əvvəl çəkilən yolu dağılıb, təmir edən yoxdur

Son illər ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri şəhər və kəndlərimizin simasını tamamilə dəyişib.

Daşkəsəndə də bu işlər uğurla icra olunur. Yaşadığım Qaraqullar kəndində əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Amma problemlər də var. Məsələn, 2013-cü ildə kəndə yeni yol

● NÖQSAN

Paytaxtın bəzi ərazilərində kanalizasiyalar "fontan" vurur

Bu haqda nə qədər deyilsə də, yazılsa da, göstərilərsə də, məsələ həllini tapmır ki, tapmır. Səhhətət paytaxtın bəzi ərazilərində kanalizasiya sistemlərinin normal işləməməsindən gədir. Bir balaca yağış yağan kimi həmin ərazilər gölməçələrə dönür.

Götürək may ayında kiçik fasilələrlə düşən yağınımı. Elə bir güclü yağış da yağmadı. Amma bəzi ərazilərdə sanki sel gəlmişdi. Hüseyin Cavid prospekti ilə Azərbaycan Texniki Universitetinin qarşısından "Elmlər Akademiyası" metrostansiyasına getmək üçün bir neçə yerdə dövrə vurmaq lazım gəlirdi.

Düşünürsən ki, kiçik yağıntı ilə bu boyda gölməçələr omlə gələ bilməz axı... Amma ətrafa nəzər salanda səbəbi məlum olur. Yağış yağdı, kanalizasiyalar "fontan" vurur. Bura Bakının ucqar ərazisi deyil, mərkəzi küçələrindən biridir. O üzdan vəziyyəti görmək mümkün deyil. Bəs niyə əlaqədar təşkilatlar bir tədbir görmür? Ümidvarıq ki, bu ciddi nöqsan tezliklə öz həllini tapacaq.

B.MİRZƏZADƏ,
Bakı sakini



"Rotary Motors" MMC-nin 2022-ci il üzrə konsolidə edilmiş mənfəət və zərər haqqında hesabatı

	2022	2021
Carri	14 433 324	11 663 684
Re-export sales	2 769 640	2 769 640
Parts	4 519 413	4 519 413
Re-export sales	1 675 435	1 675 435
Re-export sales	2 843 977	2 843 977
Service	529 639	529 639
Rent	-	-
TOTAL SALES	19 482 376	19 482 376
Carri	(10 498 420)	(8 404 202)
Re-export sales	(2 094 219)	(2 094 219)
Parts	(3 860 070)	(3 860 070)
Re-export sales	(1 341 200)	(1 341 200)
Re-export sales	(2 518 870)	(2 518 870)
Service	(527 581)	(527 581)
TOTAL COST OF SALES	(14 896 071)	(14 896 071)
GROSS PROFIT	4 586 304	4 586 304
Bank haqqı	(882 538)	(882 538)
OSMP 22%	(232 796)	(232 796)
Təbii sığortalar	(24 402)	(24 402)
Agar sığortası	(88 282)	(88 282)
Bank faizi	(133 863)	(133 863)
Rəhbər xərcləri	(153 484)	(153 484)
Rəhbər xərcləri	(4 024)	(4 024)
Bank xərcləri	(106 168)	(106 168)
İdarəetmə xərcləri	(130 900)	(130 900)
Yaxınlıq xərcləri	(2 374)	(2 374)
Düfərlənən və s.	-	-
Kontrakt	-	-
Sığortalar xərcləri	(12 136)	(12 136)
Depo xərcləri	(32 632)	(32 632)
VH 11.6-ə məxsus olan əsas	(9 910)	(9 910)
Vəzifəli xərcləri	-	-
Mühafizə xərcləri	-	-
Kommunal xərcləri	-	-
TOTAL OPERATING EXPENSES	(1 806 609)	(1 806 609)
Mənzilərin qəbulu	(596 741)	(596 741)
İdarəetmə	15	15
OPERATING INCOME (LOSS)	2 182 950	2 182 950
Amortizasiya	(30 223)	(30 223)
Təpəş vərəqi	(731)	(731)
Yol vergisi	-	-
Cami	(30 954)	(30 954)
Carri	2 151 955	2 151 955
Mənfəət / Zərər	2 151 955	2 151 955
Mənfəət / Zərər	2 017 463	426 596
Reklam xərcləri	-	-
Reklam xərcləri	-	-
Reklam xərcləri	-	-
Reklam xərcləri	-	-

Müstəqil auditorun rəyi

Ray № 1 NəSGEAD

Biz "ROTARY MOTORS" MMC-nin 31 dekabr 2022-ci il tarixinə əhəmiyyətli ümumi mənfəət və zərər haqqında hesabatı qısa xülasəsinə ibarət olan əlavə edilmiş konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab etdik ki, komitənin qısa maliyyə hesabatları əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.

Ray üçün əsaslar

Biz audit beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar təzə tərtib edilmişdir və əhəmiyyətli maliyyə hesabatlarının auditini təmin etmək üçün hazırlanmışdır. Biz maliyyə hesabatlarının auditinə aid olan etnik normaları İESBA Məqsətləri Tələbləri ilə uyğun olaraq qəbul etdik. İESBA Məqsətləri Tələbləri əhəmiyyətli maliyyə hesabatlarının auditini təmin etmək üçün hazırlanmışdır.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşakar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatları rəyimizə formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılmış rəy vermişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetmənin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MİBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fəxrində, doluduzluq və ya səhv nəticələndirilməsinə cavabdehdir. Biz maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatları rəyimizə formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılmış rəy vermişik.

"Rotary Motors" MMC-nin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatı

BALANCE SHEET FOR 2022	Total
Current assets:	
Cash	330
Bank	699 146
Inventories	2 050 629
Carri	609 702
Spare parts	1 440 927
Accounts receivable	393 542
Pre-paid expenses	2 008 559
Income taxes prepaid	(64 041)
Total current assets	5 088 065
Fixed assets:	
Property and equipment	364 286
Less accumulated depreciation	(249 965)
Leasehold improvements	3 700 000
Investments	3 814 321
Total fixed assets	3 814 321
TOTAL ASSETS	8 902 386
Liabilities and owner's equity	
Current liabilities:	
Accounts payable	-
Accrued wages	27 581
Income taxes payable	370 429
Other	153 960
Total current liabilities	551 970
Long-term liabilities:	
Long-term Debt (loans)	1 028 963
Total long-term liabilities	1 028 963
Owner's equity:	
Investment capital	3 700 120
Tax payable amount	-
Current Year Accumulated retained earnings	-
Previous Period Accumulated retained earnings	3 621 334
Total owner's equity	7 321 454
Total liabilities and owner's equity	8 902 386

Rotary Motors MMC-nin Direktoru
Rahimova Arzu Firdovsi

Rotary Motors MMC-nin Baş mühasibsi
Əsədov Ruslan Arif

Caspian Consulting and Partners MMC-nin Auditoru
Ağa-zadə Adisrin Babək

sində əhəmiyyətli təhrif olmadıqca maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiliyə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik komitənin tələblərinə uyğun olaraq əhəmiyyətli maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiliyə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, doluduzluq və ya səhv nəticələndirilməsinə cavabdehdir. Biz maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatları rəyimizə formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılmış rəy vermişik.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi audit aparılan zaman peşakar mühakimə tobtidə və peşakar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:
* maliyyə hesabatlarında doluduzluq və ya səhv nəticələndirilməsinə cavabdehdir. Biz maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatları rəyimizə formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılmış rəy vermişik.

* komitənin daxili nəzarət sistemindəki dəyişikliklərə dair rəy bildirmək məqsədi üçün olmalıdır.

* istifadə edilmiş ümumi məqsədlər və rəhbərlik tərəfindən həyata keçirilən qərarların məqsədlərinə uyğun olaraq məlumatların açıqlanmasının məntiqi nəticəsidir.


* mühasibat uçotunun fəxrində rəhbərlik tərəfindən istifadə edilmiş məlumatların və əldə edilən audit sənədlərinin əsasında komitənin maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiliyə görə məsuliyyət daşıyır.

* mühasibat uçotunun fəxrində rəhbərlik tərəfindən istifadə edilmiş məlumatların və əldə edilən audit sənədlərinin əsasında komitənin maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiliyə görə məsuliyyət daşıyır.

Tarix: 12.05.2023

Tapılan dörd cəsəd yüzrlə ümidin sonu oldu

Qarabağdan, Şuşadan yene qan donduran, ürökləri parçalayan xəbər gəldi. Şuşa höksxanasının yaxınlığında amansız işğınca ilə öldürülən insanların kütləvi məzarlığı aşkar edildi.



Bu xəbəri eşidəndə istər-istəməz oğlu Birinci Qarabağ savaşında itkin düşmüş bir ananın ruhu titrədən fəryadını xatırladıq. Ana şəhid analarına xitabən deyirdi: "Qoy şəhid anaları mənə qınamasınlar. Mən onlara qibtə edirəm. Heç olmasa övladların bir məzarı var. Sarılıb ağlamaq üçün bir başdaşı var. Oğulların harada uyduğunu bilirəm. Gözləri yollardan yığılıb. Yollara baxmaqdan gözlerim kor olub. Oğlumun getdiyi yola baxmaqdan ağlım da itirilmişəm. Qarabağda hər kütləvi məzarlıq tapılırsa qurban deyirəm ki, kaş tapılan cəsədlərdən biri oğlumun oyağıdır".

İndi Şuşada kütləvi məzarlıq tapıldı xəbərini eşidən neçə ananın bağrını başı kəsəndə dönüb. Sinesidə od tutub yandı. Ayağı məftillə bağlanmış, sümtükləri zərbdən qırılmış cəsədləri görən ananın sümükünü sızıldayıb. Neçə bacının göz yaşları selə dönüb. Yar yolu gözləyən xanımın, qızın, gəlinin qay-saqılan yarası can verib. Bəlkə də, "mənəkimdir" deyib. Yene əllər Allaha san qalxıb aman diləyib. "Kaş tapılan cəsəd mənə bəlməki olsun" fəryadı Tanrıya qə-dər gedib. Ümidi, arzusu gözündə qalan ananın, qızın, gəlinin, ata yolu gözləyən övladın ölləri boşalmaq düşüb. Nə yazıq ki, yeni aşkar edilən bu kütləvi məzarlıq nə birinci, nə də sonuncudur. Bundan əvvəl erməni vəhşiliyinin öyanı təsdiqi, müharibənin gütdiyi faciənin sübutu olan bələ kütləvi məzarlıqlardan Daşaltı, Başlıbel, Edilli, Fərx, Ağdamın ərazilərində də aşkarlanmışdır.

Təəssüflər olsun ki, bu işlə məşğul olan beynəlxalq təşkilat-

ları itkin düşmüş və ya girov götürülmüş azərbaycanlı əsirlərin taleyi maraqlandırır. Maraqlandırmır ki, Ermənistan tərəfi hələ də itkin düşən şəxslərin taleyi ilə bağlı Azərbaycanın müraciətlərinə cavab verməkdən niyə yayınır. Xatırladaq ki, Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Təəssüf ki, kütləvi məzarlıqların yerləri haqqında olan müraciətlərə Hayastan rəhbərliyi cavab verməkdən yayınır. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1700-dən çox erməni hərbi qulluqçusunun cəsədini qarşı tərəfə təhvil verib.

KİV-in yaydığı məlumatla görə, Şuşadakı məzarlıq 12 yaş olarkən Şuşa höksxanasında saxlanılan Ağdamın Qiyaslı kənd sakini Cəmaləddin Hüseynovun məlumatı əsasında aşkarlanıb. Cəmaləddin mətbuata açıqlama verərək deyib: "1993-cü ilin iyulunda Ağdamın Qiyaslı kəndi işğal olunarkən girov düşmüşəm. Bizi ilk olaraq Əsgərana apar-dılar. Orada 1 həftə qalandan sonra Şuşa höksxanasına gətirdilər. O günlər burada Kəlbəcər-dən, Ağdamdan, Şuşanın özün-dən, Laçından, Xocalıdan və baş-qa rayonlarımızdan qız-gəlin, ar-vad-uşaq da olmaqla 1000 nəfər-

dən artıq əsir və girov saxlanıldı. Ermənilər əsir və girovları ar-maturla, dubinka, dəmir parçaları ilə vəhşicəsinə döydürdülər. Dö-yüb öldürdülər, ölümcül hala saldıqları həmyerlilərini quyuya atıb üstünə basdırdılar. Elo əsir və girovlar olurdu ki, döyül-məni zamanı ölmürdü, buna bax-mayaraq, onları da diri-diri torpa-ğa basdırdılar. Mən burada qal-dığım 1 il 3 ay ərzində 400-ə ya-xın azərbaycanlının döyülərək öl-məsini şəxsən şahidi olmuş-am. Məcbur edirdilər ki, işğın-cələrdən ölənlərə yanaşı, diri qalanları da quyuya atıq".

Dəhşətli müharibə cinayətlərinin şahidi olan Cəmaləddin Hüseynov bu barədə Əsir və itkin düş-müş, girov götürülmüş vətəndaş-larla əlaqədar Dövlət Komissiyası-na məlumat verib. Onun məlumatı əsasında ilk olaraq dörd nəfərin meyitinin qalıqları aşkarlanıb.

Aydın məsələdir, yenə Ha-yastan öz cinayətlərini ortaya çıxmasının qarşısını almaq üçün susacaq. Kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlı-lara qarşı etnik təmizləmə və soy-qırımı siyasətini, dinc insanlara qarşı törətdiyi cinayətlərini sübut edən dəlillərdir. Təcavüzkar ölkə-gec-tediyi cinayətkar əməllə-rinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Aradzəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Təbii ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zərərli tullantıların çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

AZƏRTAC xəbər verir ki, 30 il əvvəl erməni işğalçıları ilə döyüşlərdə Sədərək rayonunun 150-dən artıq şəhidi olub. Müstəqillik illərində bu yurd yerimiz əbadaş, kompleks quruculuq işlərindən öz nəsibini alıb. Ötən əsrin 90-cu illərində ermənilərin hücumu zamanı vəhşicəsinə dağıdılan evlər yenidən bərpa olunub, məskunlaşma artıb.

Bu günlərdə Ermənistan mətbuatında "Ermənistan Aradzəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşır" sərlövhəli məqalə sədərləki-



lörün də ciddi narazılığına və narazılığın səbəb olub. Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zərərli tullantıların çirklənməsinə gətirib çıxaracaq. Sakinlər bildirirlər ki, zavodun yerləşəcəyi Aradzəyəndə kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına axıdılacaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

Rayon sakinləri bildirirlər ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir. Çünki Araz çayının bir qolu olan "Şir arxı" da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənar da tikə bilər. Sədərək rayonunun ekoloqları da məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər. Qeyd edək ki, ərazidə zavodun inşası sərhəddə yerləşən Sədərəkə mal-qaranın və əkinlərin məhvə, insanların ciddi xəstəliklərlə üzlaşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistanın gəlmə "Şir arxı"nın suyundan istifadə edilir. Mütəxəssislər bildirirlər ki, Finlandiyanın Espo şəhərində imzalanmış "Transsərhəd kontekstdə ətraf mühitə təsir qiyətləndirilməsi haqqında Konvensiya"nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdır-

dığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilər, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədində yalnız Ermənistan deyil, eyni zamanda Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai diyaloglar keçirilməlidir.

Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakət qurbanına çeviriblər. Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Aras dırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir. Bundan əlavə, faktlar göstərir ki, Ermənistan təkə Azərbaycan üçün deyil, ümumilikdə region və dünya üçün təhlükəlidir. Səhəbt artıq 40 ildən çoxdur ki, istifadə edilən və istismar müddətini çoxdan başa vuran Metsamor AES-dən gedir.

Paytaxtda hava əsasən yağmursuz olacaq

Azərbaycanda iyunun 8-nə gözlənilən hava proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Arəbir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 millimet civə sütunundan



765 millimet civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bə-

zi yerlərində arəbir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arəbir duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arəbir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 13-18°, bəzi yerlərdə isə 22°-dək isti olacağı ehtimal edilir.

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti

Nicət Cəbrayıl oğlu Babayev ilə "Bağçalı Evlər" MTK arasında bağlanmış Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93" yaşayış kompleksi, bina 12, mənzil 50 ünvanına dair alqı-satqı müqaviləsi itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Adil Cahangirova atası **AYDIN MÜƏLLİMİN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Gənçə Apellyasiya Məhkəməsinin sədri və hakimləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidova atası **TOFIQ MƏCİDOVUN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədova atası **ZƏHRA XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Balakan Rayon Məhkəməsinin sədri Hümbət Səlimov və məhkəmənin kollektivi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidova atası **TOFIQ MƏCİDOVUN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Hacı Ağaməmməd Məmmədov, Qambay Muradov, Rüstəm Rüstəmov, Cavid Əsədov, Ayaz və Əlikram Qasımovlar, Elxan Behbudov, Elxan İlyasov və Rafiq Hüseynov "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin direktoru Abit Əliyevə əzizi

MUSA AYDIN OĞLU
SALMANOVUN

Samux rayonunda vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman
Baş redaktor müavini - 538-86-86, və informasiya şöbəsi - 539-63-82, 432-37-68
434-63-30, 539-72-39 İlanatir və siyasi şöbəsi - 538-56-60
Məsəl katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Məsəl katib müavini - 539-44-91, Fotoilustrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasi şöbəsi - 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəssisatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajjan-news.az
az.reklam@mail.ru

www.azerbajjan-news.az

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5772 Sifariş 14 31

Qiyəti 40 qəpik

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır